



# XALQ QƏZETİ

№ 17 (28989) 23 yanvar 2019-cu il, çərşənbə

Qəzet 1919-cu ildən nəşr edilir  
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

## Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

### Davosda “Visa” şirkətinin prezidenti ilə görüş



Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan Maklneri ilə görüşüb.

Görüşdə Rayan Maklneri bu il Davosda səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğuladı. O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında “Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi. Rayan Maklneri nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi

güzeştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında “Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklneri şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə

dəstək göstərməyə hazır olduqlarını vurğuladı.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinglərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yere yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə etdi.

AZƏRTAC

## Azərbaycan Prezidenti İlham Əliyev ilə BP qrupunun baş icraçı direktorunun görüşü olub

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asıman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.

AZƏRTAC



Prezident İlham Əliyevin yeni dünya düzəninə müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə bərabər, ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb. Dövlət başçısı rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə respublikamızın əldə etdiyi uğurları, eyni zamanda, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Son illərdə Azərbaycan regionda sabitliyin və sülhün təmin olunmasına mühüm töhfə verib, əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nüma-

gerçəkləşdiriləcəyinə əminlik yaradır.

Azərbaycanın sosial-iqtisadi uğurlarının, həmçinin Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında ənənəvi

Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişikliklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir. Onun sözlərinə görə, qloballaşan müasir dünyanın əsas problemləri builki forumun diqqət mərkəzində olacaq. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edir. Buna görə də yerli, milli və beynəlxalq

## Davos İqtisadi Forumu Azərbaycanın uğurlarının bütün dünyaya tanıtılmasında önəmli rol oynayır



yiş etdirib. Ölkəmizin dünya birliyinə təsir imkanları daha da genişləni.

Respublikamız Asiya ilə Avropa arasında yerləşir və coğrafi mövqeyimiz bütövlükdə regionda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan bu gün dünyada əsrler boyu sivilizasiyaların qovuşduğu bir məkan kimi tanınır və hazırda tarixi irsini qoruyub saxlayır. Qonşu dövlətlərlə milli maraqlara uyğun münasibətlər qurması, regionda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslərin irəli sürülməsi bölgədə Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına imkan verir. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan ölkəmiz, eyni zamanda, mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır. Azərbaycan qədimliklə müasirliyin qovuşduğu ərazi olaraq bu məqsədlərə yönələn mühüm təşəbbüslərlə daim çıxış edir.

Bu gün global enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artması, neft strategiyasının milli mənafehlərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi iqtisadi qüdrətimizi daha da artırır. İqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişafı müsbət nəticələrlə nəzərə çarpır. Bütün sahələrdə əldə olunan yüksək göstəricilər ən yaxın vaxtlarda qarşıya qoyulan vəzifələrin uğurla

Davos Dünya İqtisadi Forumu mühüm önəm daşıyır.

Bu barədə bəhs etməzdən əvvəl xatırladaq ki, 49-cu Davos Dünya İqtisadi Forumu cari il yanvarın 22-də İsveçrənin Davos şəhərində işə başlayıb. Dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu beynəlxalq tədbirdə 1000-dən artıq global şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri iştirak edirlər.

“Qloballaşma 4.0: 4-cü sənaye inqilabı dövründə yeni arxitekturanın yaradılması” devida altında keçirilən builki forumla bağlı fikirlərini mətbuata bölüşən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri

idareçilikdə vaxtında yeni şəraitə uyğun addımların atılması tələb olunur.

Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorların təmsilçiliyini reallaşdıran iştirakçılar tərəfindən həllərə yönələn müzakirələr aparılır. Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur.

Ənənəvi Davos İqtisadi Forumunda hər il bir sıra mühüm global problemlər, siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələlər müzakirə olunur.

(ardı 6-cı səhifədə)



Azərbaycan Prezidenti İlham Əliyevin Çin CGTN televiziyasına müsahibəsi

» 4-5



Rafael HÜSEYNOV: Azərbaycan dövləti kənar iradəyə təbə olmadan müstəqil siyasət aparır

» 7



Humanizm prinsiplərinə sədaqətin daha bir nümunəsi

» 9



Mövluđ ÇAVUŞOĞLU: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil

» 10



## Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.**

Görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott “CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğuladı. Bu baxımdan Azərbaycanda islahatları aparan bacarıqlı liderin olmasının, konkret inkişaf plan-

larının mövcudluğunun, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin ölkənin tərəqqisində əsas amillər olduğunu qeyd etdi.

Xanım Gerri Elliott Azərbaycan hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkəmə müəssisələrinin integrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğuladı. O, “CISCO”-nun Azərbaycanın iqtisadi inki-

şafının müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə etdi və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev “CISCO” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirdi. Prezident İlham Əliyev bu əməkdaşlığın Azərbaycanın müəyyənləşdirdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd etdi.

AZƏRTAC

## Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot ilə görüşüb.**

Görüşdə Bill MakDermot müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim etdi.

Söhbət zamanı Bill MakDermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğuladı və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirdi. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill MakDermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın

formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə etdi. Qeyd etdi ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

Bill MakDermot vurğuladı ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni

zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğuladı ki, rəqəmsal iqtisadiyyatın inkişafı gənc bərabərliyin təmin olunmasına da töhfə verə bilər.

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğuladı.

AZƏRTAC

## Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb



□ **Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.**

Görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu, Dünya Bankının “Doing Business” reytinginin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğuladı.

Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirdən xanım Kristalina Georgiyeva qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Bildirdi ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.

Dünya Bankının baş icraçı direktoru Azərbaycanın Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, həm də Beynəlxalq Maliyyə Korporasiyasında səhmdarı olduğu institutlarda öz səhmlərinin artırılması məsələsinin nəzərdən keçirilməsini təklif etdi. Bildirdi ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına Dünya Bankı tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.

Xanım Kristalina Georgiyeva Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proq-

ramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif etdi. O, Azərbaycanın iqtisadi transformasiyasının dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biri olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.

Prezident İlham Əliyev Dünya Bankı ilə əməkdaşlıqdan razılığını ifadə etdi və bankın daim Azərbaycana lazımı dəstək göstərdiyini vurğuladı. Dövlətimizin başçısı Dünya Bankı ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurların “Doing Business 2019” hesabatında əks olunmasından məmnunluğunu vurğuladı. Dövlətimizin başçısı bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını dedi. Qeyd etdi ki, “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. Dövlətimizin başçısı bunu böyük uğur kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara verilən yüksək qiymətə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi

müzakirə olundu.

Dövlətimizin başçısı, xüsusilə məhkəmə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən islahatları yüksək dəyərləndirdi, məhkəmə sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındakı uğurları məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır.

Görüşdə qeyd olundu ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər.

Dövlətimizin başçısı Azərbaycanın Dünya Bankı qrupuna daxil olan institutlarda səhmlərinin artırılması və Beynəlxalq İnkişaf Assosiasiyasının həyata keçirdiyi yoxsul ölkələrə yardım proqramlarında donor kimi çıxış etmək məsələləri barədə yekun qərarların qəbul olunması üçün müvafiq arayışların təqdim edilməsinə dair aidiyyəti qurumlara tapşırıqlar verdi.

AZƏRTAC

## Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü



□ **Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü olub.**

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi

bildirildi. Ölkələrimizin həyata keçirdiyi mühüm global layihələrin əhəmiyyəti qeyd edildi, əməkdaşlığın bundan

sonra da genişləncəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC



# Prezident İlham Əliyev Davosda “Bir kəmə, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib



□ **Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmə, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər.

**Sessiyanın aparıcısı:** Gəlin Sizdən başlayaq, cənab Prezident. “Bir kəmə, bir yol” təşəbbüsü Azərbaycan kimi qonşu ölkə üçün nə deməkdir? Mən bilərəm ki, Siz ölkənizin iqtisadi fəaliyyətini təkcə neft-qaz sahəsinə yox, eyni zamanda, infrastrukturun qurulmasına yönəltmişiniz.

**Prezident İlham ƏLİYEV:** Bəli, siz tamamilə düz deyirsiniz. Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastrukturda, yeni, daxili infrastruktur və Azərbaycanın beynəlxalq həblərindən birinə çevrilməsinə imkan verəcək infrastrukturaya sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastrukturaya sərmayə yatırırıq. Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə qatmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmə, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmanın bağlamlarının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdəşimlərin həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki ilə müqayisədə on dəfə çox yük daşınıb.

**Aparıcı:** Mən etiraf etməliyəm ki, cənab Prezidentdən məsahibə almışam və o, bütün rəqəmləri xatırlayır. Biz hazırda bu rəqəmlərin yalnız kiçik hissəsini təhlil edirik.

Cənab Prezident, gəlin borcdan danışaq. Çünki Siz bu məsələ ilə dəfələrlə üzləşmişiniz. Əgər düz xatırlayıramsa, on il ərzində Siz borc barədə bir çox yerlərdən olan bir sıra insanların

suallarını cavablandırmalı olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

**Prezident İlham ƏLİYEV:** İnfrastrukturda gəlin, biz onu əsasən dövlət büdcəsindən maliyyələşdirmişik. Hesab edirəm ki, infrastrukturaya investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fəxrhləne bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən yolların keyfiyyətinə gəlin, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə eddik. Sonra əlbəttə ki, bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanın, elektrik enerjisi, yaxşı yollarınız və magistrallarınız olduqda onda bizneslər üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük. Dünya Bankının ən son “Doing Business” hesabatına əsasən Azərbaycan dünya üzrə 25-ci pillədədir və mövqeyimizi rekord göstərici olan 32 pillə yaxşılaşdırmışdır. Biz Dünya Bankının bu proqramında on ən çox inkişafatçı ölkələr arasındaydıq.

**Aparıcı:** İcəməzlə, mən bilərəm ki, Siz gözəl nəticələri qeyd edə bilərsiniz. Lakin bu nəticələrə aparan proses heç də həmişə asan olmur. Buna görə mən Sizdən bu borc məsələsinə soruşuram. Çünki Siz bir çoxları kimi, infrastrukturun qurulması nəticəsində borcun yığılmasına görə tənqid olunmusunuz. Buna görə də Sizin fikrinizcə, borca gətirib çıxaran investisiyaları necə görürsünüz və bu məsələ öz həllini necə tapa bilər?

**Prezident İlham ƏLİYEV:** Bizim uzun illərdir ki, strategiyamız qazandığımızdan daha az xərcləməkdən ibarət olub. Yaxşı olardı ki, bu fərq daha da böyük olsun. Buna görə biz özümüzə borc yığmamışıq. Daxili borca gəlin, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Buna görə də bayaq da qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, yeni, qeyd etdiyim kimi, ölkələri bir-birinə birləşdirən layihələr borsuz həyata keçirilmişdir. Biz iyrmi il bundan əvvəl – o qədər inkişaf etmədiyimiz və kasıb olduğumuz zaman borc götürmüşdük və borc götürmək məcburiyyətində idik. Bizə borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk. İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktur, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var. Eyni zamanda, biz digər ölkələrdə həyata

keçirilən infrastruktur layihələri üçün borc pul veririk. Bizim borcumuzun infrastrukturda heç bir aidiyyəti yoxdur. Lakin biz infrastrukturaya investisiya yatıranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmədik. Biz başa düşürük ki, geri qaydacaq gəlir birbaşa olmayacaq. Siz yol tikdiyinizə görə pul qazanmayacaqsınız. Lakin siz mallarınızı bazara gətirmək üçün bu yoldan istifadə edənlər tərəfindən ödənilən vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqdən Qərbə və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacaqsınız. Bu da sərmayədən geri qayıdan bir gəlirdir. Lakin hesab edirəm ki, daxilə infrastrukturaya və regional əməkdaşlığa sərf etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qaytsın.

**Aparıcı:** Lakin heç də hər bir ölkə Azərbaycan kimi xoşbəxt ölkə deyil. Sizin çox zəngin neft və qaz ehtiyatlarınız var. Mən bunu bir gün içində təəccüb doğuran bir fakt kimi kəşf etdim. İnfrastruktur quran və bu platformada iştirak edən digər ölkələr üçün bu, bir narahatlıqdır. Bunu tarazlaşdırmağın yolu nədən ibarətdir?

**Prezident İlham ƏLİYEV:** Hesab edirəm ki, bu, əlbəttə, narahatlıqdır. Bizim sərmayə yatırmaq üçün pulumuz olmasaydı, xarici investitorlardan pul almaq məcburiyyətində olardıq. Mən sizə bir il yarım bundan əvvəl təqdim etdiyimiz dəmir yolu layihəsi təmsilində bir misal çəke bilərəm. Söhbət Şərqlə Qərbi birləşdirən Azərbaycan və Türkiyə arasında dəmir yolu bağlantısından gedir. Biz bir neçə illərdir xarici mənbələrdən maliyyələşməni axtarırdıq.

**Aparıcı:** Bu, nə zaman idi?

**Prezident İlham ƏLİYEV:** Bu, 2000-ci illərin əvvəlləri, 2004-2005-ci illər idi. Lakin bizim mücratlərimizə rədd cavabı verilməmişdi. Çünki sizin qeyd etdiyiniz kimi, investisiyalar heç ortamüddətli perspektivdə belə geri qayıtmayacaqdı. Əlbəttə ki, maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox tənqidə məruz qalması problemi var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq və bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdır. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradaçaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər.

Sonra dövlətimizin başçısı auditoriyanın suallarını cavablandırdı.

**Kornel Universitetindən Lurdis Kardsanella:** “Bir kəmə, bir yol” təşəbbüsünün üzvü olan ölkələrin investisiyaları son beş ildə əlli faiz

artmışdı. Çin şirkətlərinin ABŞ və Avropada üzlaşdığı məhdudiyyətləri nəzərə alsaq, gələcəkdə bu kimi artım müşahidə olunacaqmı?

**Çinin və dünyanın ən böyük enerji şirkətinin nümayəndəsi:** Sualım Zati-aliləri Prezident Əliyevdir. Mən bilərəm ki, Siz nəqliyyat sahəsində infrastruktur diqqət yetirirsiniz. Lakin elektrik enerjisinin təchizatı da daxil olmaqla enerji infrastrukturuna barədə nə deyə bilərsiniz? Bizim şirkətlər üçün bu sahədə potensial imkanlar varmı? Çox sağ olun.

**İsveçrə parlamentinin nümayəndəsi Fred Bigli:** “Bir kəmə, bir yol” təşəbbüsü hansı dərəcədə infrastruktur layihəsidir və hansı dərəcədə xarici siyasəti münasibətlərin birləşməsi layihəsidir?

**Tailandda fəaliyyət göstərən “Omata Group” şirkətinin əməkdaşı Lina:** Mənim sualım belədir ki, biz Çin və ABŞ gərginliyi haqqında çox

danışdıq. Bu gərginlik “Bir kəmə, bir yol” təşəbbüsünü ləngidəcək, yoxsa sürətləndirəcək? Sağ olun.

**Prezident İlham ƏLİYEV:** Biz elektrik enerji generasiyasına çoxlu sərmayə yatırıb. İndi biz defisiti tamamilə azaltmışıq, elektrik enerjisinin xalis ixracatçısına çevrilmişik və 10 milyonlarla dollar qazanmışıq. Biz sərmayələrə açıyıq. Biz, həmçinin şirkətləri podratçı olmağa dəvət edirik. Bu il biz yeni elektrik stansiyasını istismara verəcəyik və onun gücü 400 meqavat olacaq. Əlbəttə ki, biz indi səmərəlilik, itkilərin azaldılması üzərində işləyirik. Praktiki nöqtəyi nəzərdən siz investor, podratçı qismində – istənilən qismində ölkəmizə gəlsəniz mən çox şad olardım.

İsveçrə parlamentinin nümayəndəsinin verdiyi suala da toxunmaq istəyirəm. Mən tamamilə əminəm ki, ölkələri birləşdirən istənilən nəqliyyat layihəsinin geosiyasi əsası

var. Bu layihələr geosiyasi vəziyyətə, sabitliyə, proqnozlaşdırmağa müsbət təsir göstərir. Çünki bu layihələr qarşılıqlı asılılıq yaradır. Biz qonşularımız olmadan tranzit ölkə ola bilmərik. Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradıırıq.

\*\*\*

Sessiyanın digər iştirakçıları – Ümumçin Sənaye və Ticarət Federasiyasının sədr müavini Vanq Yonq-qinq, “China Poly Group” Korporasiyasının sədri Su Niansha və Sinqapurun maliyyə naziri Henq Svi Keat mövzu ilə bağlı müzakirələrdə iştirak etdilər.

AZƏRTAC

## Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vadim Ələkbərov ilə görüşüb.**

Görüşdə “LUKoil” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və onların icrası ilə bağlı məsələlərdən, əməkdaşlığın perspektivlərindən danışılıb.

AZƏRTAC



## Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub



Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin görüşü olub.

Görüşdə “Total” şirkətinin Azərbaycanda reallaşdırdığı layihələr, o cümlədən “Abşeron” layihəsinin uğurla həyata keçirilməsi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

## Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğuladı və hazırda

Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd etdi. O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlətimizin başçısına məlumat verdi.

Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirdi. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin “Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif etdi.

Prezident İlham Əliyev “Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğuladı.

AZƏRTAC

## Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb



Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.

Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan “Microsoft”-un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinin bundan sonra da davam etdirəcəyini vurğuladı. Bildirdi ki, dünya iqtisadiyyatının və sosial həyatın inkişafı nəticəsində müasir dövrdə süni intellekt məsələləri ön plana keçməkdədir. Yaxın onilliklərdə süni intellekt artıq bir çox peşələri əvəz edəcək. Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğuladı. Diqqətə çatdırdı ki, bu prosedə hökumət nümayəndələri, elmi dairələr və biznes

qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.

Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycanda qəbul

olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. Informasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.

Söhbət zamanı bildirildi ki, “Microsoft”-un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olundu.

AZƏRTAC

## Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziyaya kanalına müsahibə verib. AZƏRTAC müsahibənin mətnini təqdim edir.

– Cənab Prezident, Sizi Davosda görmək bizdə böyük məmnunluq hissi doğurur.

– Çox sağ olun, sizi görməyə şadam.

– Ölkənizdəki neft və qaz sektorunun inkişafı iqtisadiyyatınızın yüksək səviyyəyə qaldırılmasına imkan verib və bu, Sizin baxışınız nəticəsində mümkün olub. Sualım belədir ki, bu, dayanıqlı olacaqmı?

– Siz doğru qeyd edirsiniz, neft və qaz iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük təəqqüvə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fəzasındayıq. Lakin, eyni zamanda, son illərdə biz əsasən infrastrukturda sərmayə yatırıbmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının “Doing Business” reytingində biz 25-ci yerdəyik. Buna görə düşünürəm ki, neft-qaz sektorundan başqa, digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq.

– Cənab Prezident, başa düşürəm ki, infrastruktur sahəsinin sizin ölkədə vacib potensialı var. Məsələn, Siz bir neçə vacib infrastruktur layihələri üzərində işləyə bilərsiniz. Yeni, ölkənizdə həyata keçirilən layihələri, eyni zamanda, digər Xəzər yarı adaları arasında və hətta bu regiondan kənarda olan layihələri nəzərdə tutaram. Bunun inkişaf üçün qısamüddətli və uzunmüddətli təsirləri nədir?

– Siz tamamilə düzgün deyirsiniz. Biz Azərbaycana və onun sərhədlərindən kənara sərmayə yatırıbmışıq. İlkən olaraq prioritet, əlbəttə ki, müasir infrastrukturun yaradılması idi. Bu infrastruktur da öz növbəsində, investorlar, biznes dairələri üçün çoxlu potensial və insanlarımız üçün rahatlıq yaradacaq. Buna görə biz, əsasən elektrik enerjisinin istehsalına sərmayə yatırırdıq və elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə geyirdik və bundan çoxlu qazanc götürmüştük. Biz ölkə daxilində qazlaşdırma səviyyəsini 95 faizə qədər artırırdıq. Bu da, zənnimcə, çox yaxşı nəticədir. Biz, əsasən, yol tikintisinə sərmayə yatırıbmışıq və Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, bizim yollarımız keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

– Siz bir Prezident olaraq həmişə demisiniz ki, nailiyyətlərinizlə fəxr edirsiniz. Lakin yəni də belə bir sual yaranır ki, qısamüddətli və uzunmüddətli

perspektivdə bu nailiyyətlərdən necə faydalanmaq olar. Qısa müddətdə nəticələri dərhal görmək mümkün deyil. Burada belə bir problem var, elə deyilmi?

– Bəli, siz tamamilə düz qeyd edirsiniz. Biz infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırıbmışıq və biz anlayırıq ki, bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik. Lakin əvvəl də qeyd etdiyim kimi, ilkin olaraq biz öz xalqımız üçün çox yaxşı şərait yaratmaq istəyirik. Biz infrastrukturunu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırıdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturunu həmişə qalacaq.

– Cənab Prezident, Sizin bir çox ölkələrdə olan həmkarlarınız uzunmüddətli perspektivə investisiyaların yatırılmasına arzuolunmaz hal kimi baxa bilər. Deyə bilərsiniz ki, əsas diqqətimizi bu günə, lap uzağı sabahə yönəldirəm. Bir dövlət başçısı kimi Siz bu qısamüddətli və uzunmüddətli faydalar arasında balansın qorunmasına necə baxırsınız?

– Qısamüddətli faydalara gəldikdə deyə bilərəm ki, bizim nisbətən qısa müddət ərzində xeyli gəlir gətirən çoxlu layihələrimiz var. Biz investisiyaların cəlb edilməsi mexanizmini yaradırdıq, eyni zamanda, özəl sektorumuza çox aşağı faiz dərəcəsi ilə kreditlər ayrırırdıq ki, onlar da tezliklə gəlir gətirəcək sahələrə investisiya yatırma bilsinlər. Məsələn, kənd təsərrüfatı, kiçik və orta biznes kimi sahələr. Biz bunu qısamüddətli gəlir götürmək üçün edirik.

(ardı 5-ci səhifədə)

## Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

AZƏRTAC





**(əvvəli 4-cü səhifədə)**

Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd ələ bir infraqururun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Siz dəyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uzumadığı bir vəziyyət tapa bilər. Təkcə ikitərəfli formatda yox, çoxtərəfli formatda da. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır və qarşılıqlı asılılıq, zənnimcə, fəal siyasi dialoq üçün, müəyyən çətinliklərin, gərginliklərin azaldılması üçün və müsbət gündəliyə diqqət yetirmək üçün mühüm alətlərdən biridir. Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.

– **Cənab Prezident, bilirəm ki, həttə indi digər çağırışlarla yanaşı, sizin ölkəniz müəyyən ərazi mübahisəsi ilə üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alyansı Sizə bu problemi çözmək üçün fürsət tapmağa imkan verəcəkmi?**

– Mən əminəm ki, bu, bizim iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümlü təmin etmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşıyış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırıb və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilər, yeni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

– **Beləliklə, cənab Prezident, iqtisadi gücün və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının Sizə bu problemin həllində kömək edəcəyinə inanırırsınız?**

– Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm, görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münəqişə ilə bağlı qətnamə qəbul edir, lakin münəqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqtəy-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqtəy-nəzərdən heç bir ölkədən asılı deyilik.

– **Mən görürəm ki, Siz öz nailiyyətlərinizlə çox fərəhlənirsiniz. Lakin dünəmyaxı çox fərqli dünyadır. Çünki qeyd etdiyiniz strateji düşüncələrə əsasən, gündəlik olaraq müəyyən**

**seçimlər etməlisiniz. Siz qloballaşmanı necə görürsünüz? Bu, artıq bir zarafat deyil və bir çox məqamların təzahürüdür. Cənab Prezident, bu böyük dəyişiklik xəritəsində Siz öz ölkənizi necə görürsünüz? Sizin və ölkəniz üçün olan düzgün yeri necə tutmaq olar?**

– Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan

muşuq. Bəzən bizim tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər. Bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirler ki, biz dediyimizi həmişə edirik. Onlar bilirler ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir. Bayaq da qeyd etdiyim kimi, digər ölkələrlə qarşılıqlı fəaliyyətdə bizim siyasətimiz müsbət ssenariyə əsaslanır. Biz müsbət tərəfdaş, dost olmaq

ədə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləseniz, bu, heç zaman baş verməyəcək. Hazırda fikirləşirəm ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşməsin. Bu, məni narahat edir. Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə versək, lap yaxşı. Lakin əgər bu, baş verməse, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün

yükləri qəbul etməkdən və onların daşınmasını təmin etməkdən ibarətdir. Azərbaycan daxilində hər şey həzirdir. Hazırda Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Bu, əsasən, tankerlər və digər yük gəmiləridir. Onlar Şərqdən Qərbə və geriyyə malları daşıyırlar. Əlbəttə ki, daha çox Çin şirkətlərinin Azərbaycanda işlədiyini, ölkəmizə sərmayə qoyduğunu, yeni imkanlar tapdıqlarını görmək istərdik. Beləliklə, "Bir kəmə, bir yol" bizim üçün həqiqətən çox əhəmiyyətli layihədir. Biz

– **Cənab Prezident, Çin və ölkəniz ikitərəfli ticarət üzərində çalışıblar. Bu günə olan məlumata görə, Azərbaycanla ticarət aparan ölkələr arasında Çin hələ ki, iyirmi beşinci yerdedir. Bilirəm ki, Siz və Çin rəhbərliyi daha yaxşı iqtisadi və ticari əlaqələr yaratmaqda çox israrlısınız. Cənab Prezident, bu sahəni necə inkişaf etdirmək olar və insanlar arasında onların gündəlik həyatına müsbət təsir göstərəcək təmasları necə artırmaq olar? Regionunuzun daha cəlbedici olması üçün nə etmək lazımdır? Bu, həm Sizi, həm digər region rəhbərlərini maraqlandıran sualdır...**

– Bəli, haqlısınız. Biz bunun üzərində işləyirik. İnsanlar arasında təmaslara gəldikdə, bu yaxınlar-da biz Çin vətəndaşları üçün viza məhdudiyyətlərini aradan qaldırmışıq. Hazırda Azərbaycana səfər etmək istəyən hər kəs öz evindəki kompüter vasitəsilə maksimum üç gün və həttə bəzən bir neçə saat ərzində elektron viza ala bilər. Bu, tərəfdaşlığımızın təzahürü olaraq, Çin vətəndaşlarının ölkəmizə səfərləri üçün daha yaxşı imkanların yaradılmasına görə edilmişdir. Ticarətimizi inkişaf etdirmək məqsədilə biz bir neçə ixrac missiyalarını Çinin müxtəlif bölgələrinə göndərmişik. Artıq yaxşı nəticələrimiz var. Biz Çində Azərbaycan şərabları evlərini açmışıq. Biri Şanxaydadır, digəri isə başqa şəhərdədir. Çində təşkil olunan böyük sərgilərdə dövrü olaraq öz kənd təsərrüfatı məhsullarımızla iştirak edirik. Biz çinlilərə nailiyyətlərimizi göstərmək istəyirik və mallarımız üçün çox böyük, əhəmiyyətli, cəlbedici bazar çıxışı əldə etmək arzusundayıq. Eyni zamanda, qapılarımız Çinin iş adamları üçün açıqdır. Artıq söylədiyim kimi, biz onları daha çox sərmayədar, ticarət aparan tərəf, podratçı kimi görmək istərdik. İşləyəcəyimiz daha çox sahələr var. Əlbəttə ki, Azərbaycanda, həmçinin onun enerji sektorunda işləyən Çin şirkətləri var. Lakin hesab edirəm ki, bu, istədiyimiz qədər deyil. Bu, xüsusən də podratçı və ticari layihələrə aiddir. Fikrimcə, biz bunu birgə etməliyik və bizim üçün bu, əsas prioritetlərdən biridir. Bu gün yaxınlarda ticarət nümayəndəliklərini yaratmağa başlamışıq. Azərbaycanın ilk ticarət nümayəndəliklərindən biri Çində açıldı. Bütün bunlar ticarət sahəsində güclü tərəfdaşlığı qurmaqda, insanlar arasında təmasların yaradılmasında iradəmizi nümayiş etdirir. Bu isə, avtomatik olaraq, həyatımızın bütün başqa sahələrində müsbət təsir göstərəcək.

– **Cənab Prezident, dünyada böyük dəyişikliklər baş verir. Siz bunu əvvəldə dediniz. Siz rəhbərin, yeni, ölkə rəhbərinin qlobal səviyyədə ən mühüm keyfiyyətini nədə görürsünüz? Mən burada böyük pragmatik yanaşmanın şahidiyəm. Sizin gərgin fəaliyyətinizdən məlumatlıyam. Cənab Prezident, rəhbərin ən mühüm keyfiyyəti hansıdır?**

– Fikrimcə, bir neçə çox əhəmiyyətli məsələ var. Xatırladığım birinci məsələ uzunmüddətli inkişaf strategiyasının planlaşdırılmasıdır. Yəni, səyləri yalnız siyasi gündəlikdə duran tədbirlərlə məhdudlaşdırmaq lazım deyil. Siz xalqınızın 20 və ya 30 ildən sonra ölkənizi hansı səpkidə görmək arzusuna bələd olmalısınız və həmin məqsədə çatmaq üçün bu gün nə edəcəyinizi biləlməlisiniz. Başlanğıcda biz uzunmüddətli infrastruktur haqqında danışırıdık. Bundan çox vaxt keçir. Lakin bu gün o, artıq öz nəticələrini verir. Fikrimcə, bu işlər, ilk növbədə, vacibdir. İkinci ən mühüm məsələ xalqa heç zaman yalan danışmamaq. Heç zaman həqiqət olmayan məsələni deməmək və icra edə bilməyəcəyiniz vədləri verməməkdir. Mənə gəldikdə, mən çalışıram və hesab edirəm ki, bu meyarlara cavab verməyi bacarıram. Eyni zamanda, eyni tənqid edənlərə nail ola biləcəyini işlərə cavab verməlisən. Əgər sənin haqqında danışan və yazan, eyni tənqid edən və hücum çəkən hər kəsə cavab versən, sadəcə, vaxtını itirəcəksən, özünü o səviyyəyə salacaqsan. Lakin cavabını işlərinlə göstər. Biz, fikrimcə, buna nail olmuşuq və skeptik düşüncədə olanların hamısına, bilərəkdən bu cür davranırlar, səylərimizi sual altına almağa, qarşımızda maneə yaratmağa çalışırlar belə cavab verdik. Biz Bakıya gələn hər kəsə bunu göstəririk və onlar bilir. Onlar paytaxtın gözəlliyinin şahidi olur, bölgələrə gedirlər və nəticələri görürlər. Hesab edirəm ki, bu iki məsələ həm ölkə, həm liderin özü üçün vacibdir. Əgər o, istəyirsə ki, xalq ona inansın, etimad etsin, dəstəkləsin, bu iki məsələ hər zaman liderin gündəliyində olmalıdır.

– **Sözlər deyil, işlər daha güclüdür. Cənab Prezident, Sizinlə görüşməkdən çox məmnun oldum. Sizə Davosda böyük uğurlar arzu edirik.**

– Sağ olun.

\*\*\*

Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürek sözlərini yazdı.



onu qəti şəkildə dəstəkləyirik və onun çatışmayan hissəsini yaradılmasına töhfə vermişik.

– **Çatışmayan hissə dedikdə nəyi nəzərdə tutursunuz?**

– Mən Bakıdan başlayan və Türkiyəyə gedən dəmir yolunu nəzərdə tutaram, çünki əvvəllər bu əlaqə yox idi və Asiyadan gələn yüklər Azərbaycan üzərindən Gürcüstanın Qara dənizdəki limanına daşınırdı. Türkiyəyə dəmir yolunun çəkilməsi ilə yüklər artıq Aralıq dənizinin sahilinə çatdırılır və eyni zamanda, dəmir yolu ilə birbaşa Avropaya daşınır. Buna görə, o, xərcələrə qənaət, vaxt baxımından sürətli daşıma və bizim üçün daha çox gəlirin əldə olunması deməkdir.

– **Siz daha çox diqqət yetirirsiniz...**

– Nəyə?

– **İndicə qeyd etdiyiniz infrastruktur imkanlarına diqqət yetirirsiniz.**

– Bəli, birmənalı olaraq. Bakı–Tbilisi–Qars dəmir yolu xətti 2017-ci ilin sonunda açıldı. Bakının dəniz limanı ərazisində böyük mərasim təşkil edilmişdi və biz birinci yükü yola saldıq. Yeri gəlmişkən, biz, həmçinin Çindən yükləri əldə qəbul etməyə başlamışıq. - Lap yaxşı. Cənab Prezident, mənim sualım var. Adətən yeni ideya irəli sürüldə və xüsusən də bu addımı yeni formalaşan və inkişaf edən ölkə atanda ona o qədər inamla yanaşırlar. Bununla bağlı araşdırmalar və debatlar gedir. Lakin onun icrası üçün, həmçinin çox sayda həvəsləndirici yollar var. Bu, maraqlı balansdır, elə deyilmi? Yeni, skeptik yanaşma yaradıcı fikirlərlə əvəz edilə bilər. İnkişaf edən ölkənin Prezidenti kimi Siz buna necə yanaşırsınız? - Əlbəttə, bu, skeptik yanaşmanı doğuran təşəbbüslərdən, layihələrdən asılıdır. Deyə bilərəm ki, Azərbaycanın başladığı və ya qoşulduğu bütün layihələr bizim tərəfdən tamamlanıb. Azərbaycandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi haqqında düşüncəyə başlayanda bizim də ətrafımızda çox skeptik yanaşma məsahidə olunurdu. Bunun mümkünsüz olacağı, heç zaman baş verməyəcəyi ilə bağlı çoxsaylı spekulasiya, təhlillər və məqalələr oldu. Lakin bu, baş verdi.

– **Siz həmin şərhə necə baxırsınız?**

– Bilirsiniz, onlardan bəziləri, sadəcə, informasiyanın çatışmadığı, mümkünsüz görünənə bu layihəni icra etməkdə qətiyyətimiz barədə məlumatın olmaması ilə bağlı idi. 2000-ci ilin əvvəlində həmin layihəni başladığımız zaman Azərbaycan bu gün olduğu qədər güclü deyildi. O vaxt biz xarici maliyyə tədarikindən çox asılı idik. Skeptik ideyaların çox böyük qismi qeyri-ədələti yarışma cəhdləri ilə bağlı idi. Mən bunu bu cür diqqətliliklə formada təsvir edirəm. Buna görə, biz cavab tədbiri görmədik. Biz bildirdik ki, görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrlə cavab verməli idik. Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğun təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra hamı gördü ki, biz skeptik düşüncəni darmadağın etdik. Eyni yanaşma, daha böyük layihə olan Cənub Qaz Dəhlizində müşahidə olundu. Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard ABŞ dolları olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqs, bunu edəcəyik. İndi, demək olar ki, həmin layihə tamamlanmaq üzrədir. Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlə cavab verməliyik. Bundan fərqlənə bilərik. Hazırda isə həmin layihəyə skeptik yanaşanların səsinə artıq eşitmirik.

– **Cənab Prezident, bu baxımdan onlara işlərinizlə cavab verməkdə böyük müdrikiyinizi görürəm.**

– Sağ olun. Bəli.

istəyirik. Biz imkanımız olduqda kömək etmək istəyirik. Bu kömək vasitəsilə biz çox güman ki, müəyyən çətinliklərdən fayda götürməkdən daha çoxuna nail olururuq. Buna görə düşünürəm ki, Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vermuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımızı daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik.

– **Cənab Prezident, dediyiniz kimi, ölkəniz coğrafi baxımdan çox əhəmiyyətli strateji mövqeyə malikdir. Sizin mühüm qonşularınız var: Rusiya, Çin və digər ölkələr. Avropa da Sizin üçün çox güclü potensialı qonşudur. Eyni zamanda, ABŞ-in son günlər və illər ərzində çox fərqli mövqeyinin şahidisiniz. Cənab Prezident, elə bir zəmanədir ki, hamı bu mühitdə öz yeri üzərində düşündür. Hansı böyük ideyaları dəstəkləmək lazımdır? Ölkə daxilində nə dərəcədə diqqət yetirmək zəruridir? Dünyaya nə dərəcədə açıq olmaq lazımdır? Maraqlarımız digərləri ilə nə dərəcədə üst-üstə düşür? Onlardan mənim payıma düşən nədir? Bütün bu suallar bir-biri ilə bağlıdır. Lakin lider kimi, ola bilsin, Siz bu haqda hər gün düşünürsünüz. Bu gün siyasi rəhbərin ən vacib keyfiyyətlərini nədə görürsünüz? Gələn nəsillərlər üçün məsləhətiniz nə olardı?**

– Əlbəttə ki, dünya dəyişir, regionumuz dəyişir, bir çox hadisələr baş verir. Siz onları beş il əvvəl heç təsəvvür edə bilməzdiniz. Buna görə, hesab edirəm ki, hər bir lider hadisələri izləməlidir və baş verənlərə hər zaman diqqətli olmalıdır. Biz bir və ya iki ildən sonra dünyada nəyin baş verəcəyini bilmirik. Lakin bugünkü geosiyasi mühitə gəldikdə, fikrimcə, biz həmin mühitdə öz yerimizdə qərarlaşmışıq və bu mövqə bizə qane edir. Beynəlxalq siyasət nöqtəy-nəzərindən, əsas məqsədimiz elə bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin daxili vəziyyətinə müsbət təsiri olsun, bütün növ riskləri azaltsın. Zənnimcə, biz buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc şəraitdə yaşayırlar və ölkə sabitdir. Biz gələcəkdə nəyin olacağını bilmirik.

– **Qeyri-müəyyənlik Sizi çəkindirirmi? Yaxud, bu, Sizi həvəsləndirirmi? Bu cür hallar, eyni zamanda, həm çağırış, həm də imkanlar deməkdir?**

– Xarici siyasətin və mühitin bizə təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz yeterlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə bilərsiniz. Hər zaman hesab

bir regionda yaşayıırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münəqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır.

– **Siz nəyi nəzərdə tutursunuz?**

– Mən aparıcı ölkələri, aparıcı iqtisadiyyatları, dünya gündəmini müəyyən edən ölkələri, beynəlxalq sülh və təhlükəsizliyin asılı olduğu siyasət yürüdən ölkələri nəzərdə tutaram. Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayıırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqtəy-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqtəy-nəzərindən biz coğrafiyamızdan daha böyüyük.

– **Bu balans tapmaq üçün Sizin nə tələb olunur? Biz artıq bunun müsbət və mənfi tərəflərini on illərdir ki, görmüşük. Lakin Sizə və ölkənizə ən yaxşı balans tapmaq üçün nə lazımdır? Yeri gəlmişkən, bunu tapmaq o qədər də asan deyil. Siz bu balans necə nail olursunuz?**

– Daxili və iqtisadi siyasət baxımından, əlbəttə, düşünürəm ki, bizim nailiyyətlərimizdən biri neft və qazdan əldə etdiyimiz gəlirlərin düzgün idarə edilməsinə nail olmağımızdır. Neft bizim iqtisadiyyatımıza, bizim xalqımıza, bizim infrastrukturuna, sosial problemlərin həllinə böyük dəstək olub. Bu kimi işlərin aparılması çox düzgün idi. Biznes daireləri, investorlarla qarşılıqlı fəaliyyət nöqtəy-nəzərindən biz çox yaxşı investisiya mühiti yaratdıq. Biz, demək olar ki, 250 milyard dollar həcmində investisiya cəlb etdik.

– **Bəs, geosiyasi baxımdan necə? Bu, çox vacibdir, Sizin iqtisadiyyatınız çox yaxşı fəaliyyət göstərir, yaxşı gəlirləriniz var, onları düzgün yerlərə yatırırınsınız. Biz hamımız bunu başa düşürük. Lakin daha mürəkkəb məsələ var?**

– Mən sizin dediyiniz suala gəlirəm. Lakin ölkə daxilində gördüyümüz işlərdən başlamaq istəyirəm. Düşünürəm ki, ölkələrlə, qonşularımızla, tərəfdaşlarımızla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən biri odur ki, biz həmişə işimizə sadıq ol-



(əvvəli 1-ci səhifədə)

Xatırladaq ki, əsası 1971-ci ildə İsveçrəli professor Klaus Şvab tərəfindən qoyulan və qərargahı Cenevrədə yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, iş adamları, eləcə də dünyanın tanınmış şəxsləri üçün Davos İqtisadi Forumu bir tribuna rolunu oynayır. Forumda qəbul edilən qərarlar tövsiyə xarakteri daşıyır. Burada beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlər, müxtəlif ölkələrdən investisiyaların cəlb olunması, iqtisadi vəziyyət, ayrı-ayrı dövlətlərin potensialı müzakirə edilir.

Xatırladaq ki, global vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək göstərmək yolu ilə yaxşılaşdırılması Davos İqtisadi Forumunun başlıca məqsədi elan edilib. Buna görə də Davos İqtisadi Forumu global inkişafın mühüm problemlərinin müzakirəsində, dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayır.

Dövlətimizin başçısı cənab İlham Əliyev indiyədək 10 dəfədən çox iştirak etdiyi bu Forumda dünyanın aparıcı iş adamları ilə görüşüb, ünsiyyət qurub, onların ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb. Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırılıb. Bunun nəticəsində isə ölkəmizə investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib.

Yeri gəlmişkən, qeyd edək ki, bu il yanvarın 21-də ölkə rəhbəri cənab İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli

mübadiləsi həyata keçirilib.


Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti dövlətimizin başçısını yenidən Davosda görməkdən məmnunluğunu bildirib və cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye

olacaq.

Prezident İlham Əliyev görüşdə, həmçinin ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verib, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərqi

dövlət kimi tanınması xüsusi vurğulanıb. Respublikamızın vaxtilə xarici yardımlara, investisiyalara ehtiyacı olan ölkədən sərmayə ixracatçısına çevrilməsi diqqətə çatdırılıb. Bildirilib ki, son illər dövlətimiz qarşıya qoyulan bir çox vəzifələrin həllinə

## Davos İqtisadi Forumu Azərbaycanın uğurlarının bütün dünyaya tanıtılmasında önəmli rol oynayır



inqilabına doğru qətiyyətli addımlar atıldığını qeyd edib. Borge Brende, eyni zamanda, son 20 ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini xatırladaraq, bildirib ki, bu sənəd tərəflər arasında tərəfdaşlıq ruhunu və qarşılıqlı sayırları davam etdirməkdə istəklili olduğumuzu diqqətə çatdırır.

Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il respublikamızın qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını qeyd edən Prezident İlham Əliyev əminliklə bildirib ki, Azərbaycan bu vacib layihədə yaxşı tərəfdaş

Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, habelə enerji layihələrinin reallaşdırılmasının həm respublikamız, həm də region üçün əhəmiyyətini xatırladıb. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə də məlumat verib.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və respublikamızın güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rol oynadığını yüksək dəyərləndirib.

Dövlət başçısının Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi digər görüşlərdə də ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı

nail olub, respublikamızın regional və global əhəmiyyəti, etimad səviyyəsi xeyli yüksəlib, regional və global enerji təhlükəsizliyi sahəsində mövqələrimiz, milli iqtisadiyyatımızın rəqabətədavamlı xarakteri güclənib, əhalinin sosial rifahı nəzərəcarpacaq səviyyədə yaxşılaşıb.

Prezident İlham Əliyev Davosda keçirilən görüşlər zamanı etdiyi çıxışlarda, verdiyi müsahibələrdə təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı da iştirakçıları ətraflı şəkildə məlumatlandırıb.

Ümumiyyətlə, dünyanın ən böyük iqtisadi platforması sayılan Davos İqtisadi Forumu Azərbaycan üçün həm post neft ölkəsi, həm də həqiqətlərimizin dünyaya çatdırılması baxımından hər zaman mühüm önəm daşıyıb. Forumda Azərbaycan brendinin dünyaya tanıtılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı obyektiv məlumatların çatdırılması qarşıda prioritet vəzifə kimi durub.

Yeri gəlmişkən, Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq adı çəkilən Forumun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun şəkildə reallaşib.

Vaqif BAYRAMOV,  
"Xalq qəzeti"

## Azərbaycanlı deputat Avropa Şurası baş katibini qaçqın və məcburi köçkünlərimizin problemlərinə biganəlikdə ittiham edib

□ **AŞPA-nın sessiyalarında ənənəvi olaraq Avropa Şurasının baş katibinin hesabat məruzəsi dinlənir və daha sonra deputatların aktual mövzularla bağlı sualları cavablandırılır. Qış sessiyasının ikinci iş günündə artıq Avropa Şurasının baş katibi kimi səlahiyyət müddəti başa çatan Torbyorn Yaqland bu qurumdakı fəaliyyəti ilə bağlı yekun nitq söyləyib.**

Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin üzvü Rəfael Hüseynov T.Yaqlanda sualla müraciət edib. Azərbaycanlı deputat diqqətə ölkəmiz üçün son dərəcə narahat problemə yönəldərək, Azərbaycan ərazilərinin işğalı, qaçqın və məcburi köçkünlərimiz məsələsini yenidən gündəmə gətirib.

"Sizin Avropa Şurasına 10 illik baş katibliyiniz sona çatır və indi fəaliyyətinizə qiymətverici nöqtəyi-nəzərdən yanaşmaq olar. Belə bir ironik, amma acı həqiqəti ifadə edən fikir var ki, bir nəfərin həlak olması facie, min nəfərin ölümü statistikadır. Təqdirəlayiq haldır ki, siz bəzən bir nəfəri müdafiə etmək üçün Avropa Şurası tarixində müşahidə edilməmiş addımı

atmağa, müstəsna hüquqlarınızdan istifadə edərək bir dövlətə qarşı sanksiya tətbiq etməyə hazır oldunuz. Lakin baş katib olduğunuz müddətdə Ermənistandan deportasiya edilmiş 300 min azərbaycanlı qaçqının, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş ətraf yeddi rayonundan olan 700 min məcburi köçkünün probleminin həll edilməsi, onların doğma yurdlarına qayıtması üçün heç bir əməli addım atmadınız. Həlbuki bu məsələni ATƏT-in üzünə atmaq əvəzinə tutduğunuz çox yüksək vəzifənin imkanlarından yararlanaraq yetərincə təsirli tədbirlər görə bilərsiniz. Bu görülməli olub görmediyiniz işlərə görə məsuliyyətinizi hiss edir və



hər hansı peşmançılıq keçirirsinizmi? Yaxud bütün bunları elə normal hal hesab edirsiniz?" - deyə R.Hüseynov sual verib.

Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə bağlı daim narahatlıq duyduğunu söyləyən T.Yaqland bu humanitar faciənin həll edilmədən qalmasını müstərek

dərd adlandırıb. Baş katib bildirib ki, bununla bağlı Avropa Şurasında ən müxtəlif müzakirələr aparılsa da, bizim əhəmiyyətli bir irəliləyişə nail ola bilməməyimiz əlimizdə işlək mexanizmin olmaması ilə bağlıdır. Bu məsələnin həllində əsas məsuliyyət ATƏT-in Minsk qrupunun, həmsədrlərin üzərinə düşür. T.Yaqland sözlərini bir qədər də konkretləşdirərək əlavə edib: "Əlbəttə, baş katib qismində Birləşmiş Millətlər Təşkilatının bilavasitə qaçqın və məcburi köçkünlərlə bağlı iş aparan qurumlarına da müraciət edə bilərim. Təəssüf ki, onlar da bizi yenə ATƏT-in Minsk qrupuna yönəldəcəklər. Təbii ki, həmin vəziyyəti yaşayan insanların nələr çekdiyini, belə vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Mən bunun məsuliyyətini hiss edirəm".

Şəhla AĞALAROVA,  
AZƏRTAC-ın xüsusi müxbiri  
Strasburq

ki, son illər gündəlik həyatdakı vəziyyəti insanları çox narahat edir. O, insanların siyasətçilərə inamının azaldığını, hətta özlərini unudulmuş hesab etdiklərini bildirib. Əlavə edib ki, onlar 4-5 ildən bir seçkilər zamanı xatırlanıdqlarını düşünürlər. Sədr Fransada insanların yanaşğın qiymətinin artmasına etiraz etdiklərini bildirərək, onların heç də pis insanlar olmadığını vurğulayıb, ancaq zorakılıqdan uzaq olmağı tövsiyə edib. Müzakirələrə önəm verilməsinin vacibliyini bildiren sədr xalqın fikrinə hörmət edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Şəhla AĞALAROVA,  
AZƏRTAC-ın xüsusi müxbiri  
Strasburq

## AŞPA: Azərbaycan hökumətinin qərarı alqışlanıb

□ **Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri ölkəmizlə bağlı bəyanat yayıblar.**

AŞPA üzvləri bəyanatda Mehman Hüseynovla bağlı cinayət işinə xitam verilməsinə dair Azərbaycan Baş Prokurorluğunun qərarını alqışlayıblar.

Bəyanat qurumun üzvlərinə göndərilib və internet saytında yerləşdirilib.

Şəhla AĞALAROVA,  
AZƏRTAC-ın xüsusi müxbiri  
Strasburq



## İkili standartlar Avropa Parlamentinə inamı heçə endirir

**Azərbaycan dövlətinin yeritdiyi müstəqil siyasət kursu ölkəmizin beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirir və çox etibarlı tərəfdaş kimi tanındır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən açıq, prinsipial, ədalətli və beynəlxalq hüquqa söykənən xarici siyasət respublikamızı dünya birliyində söz sahibinə çevirir.**



Azərbaycanın getdikcə artan nüfuzu antiAzərbaycan qüvvələrlə yanaşı, bir sıra qərəzli beynəlxalq təşkilatları da narahat etməyə başlayıb. İkili standartlardan el çəke bilməyən və Qərbin sifarişlərini yerinə yetirən belə təşkilatlar ölkəmizin beynəlxalq aləmdə artan reytinginə zərbə vurmaq üçün heç bir faktə əsaslanmayan yalan və böhtanla dolu hesabatlar hazırlayıb, guya, ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması barədə rəy formalaşdırmaq istəyirlər. Belə ucuz piar kampaniyası aparan

dəyərlərin təbliği ilə məşğuldur. Ən böyük təşkilatlardan olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Bu təşkilat beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadıqdır və dünyanın 120 ölkəsinin heç bir hərbi blokda iştirak etməmək prinsipi əsasında birləşdiyi beynəlxalq təşkilatdır.



beynəlxalq təşkilatlar sanki unudurlar ki, təzyiq və təhdid yolu ilə Azərbaycanı öz mövqeyindən döndərmək mümkün deyil. Ölkəmizə qarşı bir sıra dövlətlərin və beynəlxalq təşkilatların sərgilədiyi ikili standartlar, ilk növbədə, onların özlərini nüfuzdan salır. Artıq belə yalançı və qısqanc qurumlara olan inam getdikcə heçə enir. Təəssüf edirik ki, Avropa Parlamenti də ikili standartlar "bəlasına" düçar olduğundan nüfuzdan düşmüş təşkilatlar sırasına qoşulmaqdadır. İkili standartlardan əl çəke bilməyən, kimlərinə sifarişlərini yerinə yetirən bu qurum tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə" ucuz piar kampaniyasından başqa bir şey deyil. Avropa Parlamenti bu qətnamə ilə beynəlxalq ictimaiyyətin ona olan inamını heçə endirdi. Hiss olunur ki, respublikamızın müstəqil xarici siyasət yürütməsi bu təşkilatı da narahat edir.

Azərbaycan cəmiyyəti dəfələrlə belə ikili standartların şahidi olub. Xüsusilə, ölkəmizdə hər hansı bir mötəbər tədbir keçiriləndə antiAzərbaycan qüvvələr təşviş içərisində olur, tələm-tələsik böhtan və iftiranla ibarət hesabatlar hazırlayıb, onlara qətiyyənlə aidıyyatı olmayan məsələ ilə bağlı qətnamə qəbul edir və bununla ölkəmizin daxili işlərinə müdaxilə etməyə cəhd göstərilir. Biz Birinci Avropa Oyunları, həmçinin sülhə, insanların birliyinə yönəlmis tədbirlər keçirilən ərəfədə də belə təzyiq və təhdidlərlə qarşılaşdıq. Ancaq dövlət başçımızın qətiyyətli mövqeyi, düşünlülmüş xarici siyasəti bu təhdidlərin qarşısını aldı. Avropa Parlamenti "Mehman Hüseynovla bağlı təcili qətnamə"si də ikili standartların davamıdır. Bu qətnamə yalnız onu qəbul edən təşkilatın özünü ifşa edir.

Ölkəmiz haqqında belə tələm-tələsik qətnamənin qəbul edilməsi, bu qurumun ciddi təşviş keçirməsi başadüşüləndir. Axı Azərbaycan bu il BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edəcək. Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri

Ölkəmizin belə bir mötəbər quruma sədrlik etməsinin antiAzərbaycan qüvvələrdə ciddi narahatlıq yaratması təbii haldır. Bu baxımdan, Avropa Parlamentinin tələş keçirməsi də başadüşüləndir. Bu qurumun ekspertləri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələf gətirmək üçün heç bir tutarlı fakt tapmadığından mətbuat aləmində kimsənin tanımadığı, jurnalistikadan tamamilə uzaq, cəmiyyətdə elə bir nüfuz sahibi olmayan Mehman Hüseynov amilindən istifadə edərək, məsələni qəsdən şişirdirlər. Özünü haqq-ədalət tərəfdarı kimi tanımaq istəyən Avropa Parlamentinin bu qətnaməsi Azərbaycana qarşı planlaşdırılan növbəti məkrli, ucuz ssenaridir. Təbii ki, bu da digərləri kimi uğursuzluqla nəticələnəcək. Çünki ölkəmizdə demokratik prinsiplərin inkişafı, xüsusilə, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritetini təşkil edir.

Azərbaycanda insan hüquqlarının pozulmasından danışan Avropa Parlamentinin üzvləri hələ də dərk etmirlər ki, müstəqillik əldə olundandan bu günə qədər ölkəmizdə 64 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib və bu, 100 mindən artıq şəxsə şamil olunub. Dünyanın hansı ölkəsində insan hüquq və azadlıqları bu səviyyədə müdafiə olunur? Görsən, Avropa Parlamentinin üzvləri niyə fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü bu vaxta qədər heç yada belə salmayıblar? Odur ki, "İkili standartlar bəlası"na düçar olmuş Avropa Parlamenti artıq beynəlxalq ictimaiyyətin də gözləndən düşüb.

Mehdi ABDULLAYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti yanında Dövlət İdarəçilik  
Akademiyaının prorektor, hüquq üzrə  
elmlər doktoru

## Azərbaycanlı deputat: Nazirlər Komitəsi Avropanın gələcəyi üçün nə etməyi planlaşdırır?

□ **AŞPA-nın qış sessiyasının ikinci günündə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Finlandiyanın xarici işlər naziri Timo Soini sədrlik çərçivəsində qarşıdakı gələn altı ay ərzində görülməli işlərdən danışib.**

Nazirlər Komitəsinin sədri çıxışından sonra avropalı deputatların suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-da nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva Avropa Azad Demokratlar qrupu adından Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib: "Avropa siyasi mənzərəsində

qitəboyu mühüm məsələlərin siyasi və ictimai müzakirəsinə təsir göstərmək, geniş yayılmış hiss və üstünlükləri dəyişdirmək potensialına malik populist qüvvələrin artma meylini müşahidə edirik. Baş katib özünün 2017-ci il insan haqları, demokratiya və qanunun aliliyinin vəziyyəti ilə bağlı hesabatında bu



## Prezident İlham ƏLİYEV: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

□ **Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlərboyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Niyə görə? Çünki taleyimiz öz əlimizdədir.**

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenica çapdan çıxmış 75-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Bakı-nın Sabunçu rayonunda 311 sayılı tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışından götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası-nın rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materi-allar 2016-cı ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.

Kitaba Prezident İlham Əliyevin Qırğız Respublika-sına səfəri zamanı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının, həmin iclasda Ermənistan prezidentinin təxribat xarak-terli çıxışına tutarlı və sərt cavabının mətnləri daxil edilib. Nəşrdə dövlətimizin başçısının ölkəmizə rəsmi səfər etmiş Ukrayna və İran prezidentləri ilə keçirdiyi görüşlər, habelə imzalanan sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatlarla çıxışları haqqında informa-

siyalar, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə çı-xışlarının mətnləri, üç ölkənin liderlərinin görüşü barədə materiallar toplanıb.

Çoxcildliyin 75-ci kitabın-da, həmçinin Prezident İlham Əliyevin Türkiyə, İsveçrə, İta-liya, ABŞ və digər dövlətlərin, Avropa İttifaqının, Avropa Parlamentinin, Qaz İxrac edən Ölkələrin Forumunun, Ümumdünya Yəhudi Konq-resinin ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materi-allar yer alıb.

Oxucu bu cilddə dövlətimizin başçısının Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyun-larında iştirak etmiş idman-çılarla görüşündə söylədiyi nitqin, Bakıda keçirilən 42-ci Ümumdünya Şəhmat Olimpiadasının iştirakçlarına müraciətinin, Olimpiada-da yarışacaq idmançılarla görüşündə çıxışının mətnləri ilə tanış ola bilər.

Bu kitaba Prezident İlham Əliyevin Qəbələ, İsmayilli, Masallı, Biləsuvar, Salyan, Xaçmaz, Qusar



rayonlarına səfərləri za-manı nəqliyyat və sosial infrastruktur obyektlərinin, yeni məktəb və körpələr evi-uşaq bağçaları binaları-nın açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair ma-teriallar, Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi nitqlərin mətnləri, respublika paytaxtındakı orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə

tanışlığı, yeni tədris kor-puslarının açılışında iştirakı haqqında informasiyalar da yer alıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərbaycan” tərəfindən bu-raxılan 75-ci kitabın hazırlan-masında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

## Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

□ **Yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.**

Məruzə ətrafında çıxış edən aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələri, yol

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, uğurla davam etdirilən hüquq-mühafizə siyasəti, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsi, bütün bunlarla əlaqədar nazirlik tərəfindən icraya yönəldilən əmr və göstərişlər pay-taxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. O, hesabat dövründə çoxsaylı beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, mümkün təxribat hallarının



qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıb.

Sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qay-danın qorunması, ictimai təhlükəsizliyin təmin olunması, xidməti fəaliyyətin digər istiqamətlərində görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2018-ci ildə paytaxtda Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 11813 cinayət qeydə alınıb. Onların da 88,9 faizini az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər təşkil edib. 2017-ci ilə müqayisədə ümumi cinayətlər 2,5 faiz, ağır və xüsusilə ağır cinayətlər 30,8 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər 4,5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 8,4 faiz azalıb.

Məruzədə təqdirəlayiq şəxs qismində axtarıbda olanların 76,6, ağır və xüsusilə ağır cinayətlərə görə axta-rılanların isə 55,5 faizinin tutulduğunu,

bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlər törətmiş 620 nəfərdən ibarət 241 cinayətkar qrupun ifşa olunduğunu diqqətə çatdırıb.

Narkotiklərlə bağlı aşkar edilmiş 890 fakt üzrə qeyri-qanunlu dövriyyədə 349 kiloqramdan çox narkotik vasitənin çı-xarıldığı, ümumilikdə, 103 odlu silah, 20 mərmə, 21 qumbara, 3682 ədəd döyüş patronunun yığıldığı, qanunsuz saxla-nılan və gəzdirilən 42 odlu silahın isə əməliyyat yolu ilə götürüldüyü qeyd olu-nub. Bildirilib ki, 2017-ci ilə müqayisədə yol-nəqliyyat hadisələrinin və qəzalarda xəsarət alanların sayı 4,2 faiz azalsa da, həlak olanların sayı 2,4 faiz artıb. Yol hərəkətinə nəzarət prosesində 864 min 216 inzibati xəta aşkar olunub, o cümlədən 132 avtoxolalan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Baş İdarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə mövcud nöqsanlara da toxunaraq, onların aradan qaldırılma-sı ilə əlaqədar görülməli işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

verilmiş nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırıl-ması üçün həyata keçiriləcək tədbirləri diqqətə çatdırıblar.

Müşavirəyə yekun vuran nazir ötən il paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib. O da diqqətə çat-dırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, yeni informasiya tex-nologiyalarının xidməti fəaliyyətdə geniş tətbiqinə yönəlmis tədbirlər cari ildə də səmərəli şəkildə həyata keçirilməlidir.

Xüsusi qeyd olunub ki, hər bir əməkdaş şəərəfli polis adını, dövlətin və vətəndaşların qanuni mənafələrini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməlidir. Xidməti fəaliyyətində başlıca məqsəd isə vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.

Bu gün qanunla müəyyənləşdirilmiş vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olun-duğunu vurğulayan general-polkovnik Ramil Usubov əmin olduğunu bildirib ki, dövlətimizin başçısının bu ali diqqətinə və etimadına cavab olaraq Bakı şəhər polis orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da ezməli yerinə yetirəcək, əldə edilmiş müvəffəqiyyətlərdən arxayınlaşmayaraq xalqa, dövlətə ləyaqətlə xidmət edəcək.

AZƏRTAC

## Azərbaycan Prezidentinin növbəti humanist addımı

**İstintaq orqanı tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib**

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.**

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, bir qrup hüquq müdafiəçisi, eləcə də Pe-nitensiar Xidmətin 14 sayılı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlətimizin başçısına müraciət edib.

Azərbaycan Respublikasının Pre-zidenti İlham Əliyev hər zaman olduğu kimi, ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və huma-nist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin

görülməsini Azərbaycan Respublika-sının Baş prokuroruna tövsiyə edib.

Azərbaycan Respublikası Prezi-dentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanı-na M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan ata-sının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin

cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafə və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda, M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərgərar olmuş sabitliyin və əmin-amanlığın po-zulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaqdır.

AZƏRTAC

## Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır

□ **Avropa Parlamentində Azərbaycan üzrə məruzəçi, rumıniyalı deputat Norika Nikolai Azərbaycanla bağlı bəyanat yayıb.**

Bəyanat Avropa Parla-mentinin bütün üzvlərinə, onun rəhbərliyinə və Avropa İttifaqının əlaqədar qurumları-na göndərilib.

Deputat bəyanatda deyir: “Mehman Hüseynov-la bağlı cinayət işinə xitam verilməsinə dair Azərbaycan hakimiyyətinin qərarını alqışlayıram. Bu, onu göstərir ki, Avropa Parlamentinin

bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır. Ümid edirəm ki, onlar gələcəkdə hər hansı bir bəyanat verməmişdən əvvəl insident barədə məlumatı etibarlı mənbələrdən əldə edəcəklər”.

**Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri**

Strasburq

## Rafael HÜSEYNOV: Azərbaycan dövləti kənar iradəyə təbə olmadan müstəqil siyasət aparır

□ **Çox illərdir ki, bizim qış sessiyalarımızı təxminən eyni vaxtda keçirilir və yanvarın 19-da, 20-də biz adətən yolda olurduq. Uzun yol isə həm də düşünmək üçün əlavə bir fürsətdir. Hər dəfə bu uzun yolu qət edərkən xalqım, onun azadlıq, müstəqillik uğrunda əzəbli mübarizələr tarixi haqqında həmişəkindən daha çox düşünürəm.**

Bu gün yanvarın 21-dir və yüz 29 il əvvəl bugünkü gün Bakı qan içində idi. Yanvarın 20-də gecə saatlarında sovet hərbi hissələri Azərbaycan paytaxtına amansız müdaxilə etmiş, böyük qırqınları törətmişdilər. Həmin dəhşətli gecənin qurbanları o qədər çox idi ki, Bakıda onların ayırca bir məzarlığı yaranmışdı. Hələ XX əsrin əvvəllərində müsəlman Şərqiində ilk respublika qurmuş Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini belə qanlardan və qurbanlardan keçərək bərpa etdi. Əlbəttə, xalqımızda belə bəha başa gəlmiş dövlət müstəqilliyimizin qədrini biz çox yaxşı bilirik və müstəqilliyimizə istənilən müdaxilə cəhdinə qarşı səsimizi qaldırma-ğa, müqavimət göstərməyə hər

zaman hazırıq.

Bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyasında sərbəst debatlar zamanı söyləyib.

O bildirib ki, müstəqil dövlət olmağın ən ümdə şərtlərindən biri müstəqil siyasət apara bilməkdir. Azərbaycan dövləti məhz kənar iradəyə və idarəyə təbə olmadan müstəqil siyasət aparır və daim inkişafdadır. Son illər Azərbaycanla olanlar bu təraqqinin bilavasitə şahidi olublar. Azərbaycanla olmayıb, elə uzaqdan ölkə ilə maraqla-nları isə statistik göstəricilər əsasında, rəqəmləri dünya ilə müqayisə edərək bu inkişafın necə intensiv getdiyini görə

bilərler. Azərbaycanın yerləşdiyi son dərəcə mürəkkəb geosiyasi vəziyyəti, regionla bağlı maraqlar toqquşmasını nəzərə alsaq, bu-nun nə qədər ağır bir iş olduğunu təsəvvür etmək çətin deyil.

“Aydındır ki, belə bir müstəqil siyasətə və inkişafa maneçilik törətmək istəyən qüvvələr az deyil. Təbii, bu sırada regionda öz təsir imkanlarını genişləndirmək, Azərbaycanın enerji resursları-na nəzarət imkanlarını artırmaq məqsədi güdən qüvvələr üstün-lük təşkil edir. Müəyyən mənada onların məntiqini başa düşmək mümkündür. Anlaşılmaması müş-kül olan və təəccüb doğuran, Azərbaycanla əməkdaşlıq edən, Azərbaycandan faydalar görən və eyni zamanda, Azərbaycan əleyhinə müəyyən hərəkətlərə bu və ya digər dərəcədə dəstək verənlərdir. Axi, eyni zamanda, həm dost olmaq, həm də dost olmamaq mümkündür deyil. Doğru seçiminə etmiş, məhz səni seç-miş, amma başqa seçim imkanı olanı incik salmaq arzuolunmaz

nəticələrə də gətirib çıxara bilər”,

– deyər R.Hüseynov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Avropa üçün ener-jii təhlükəsizliyi məsələsi, eyni zamanda, onun bir sıra siya-si təhdidlərdən xilas olması deməkdir. Bütün bunlar ay-dın həqiqətlər olduğu halda Azərbaycanla qarşı addımlar atılması, ikitərəfli oyunlar oyna-nılması, belə cəhdlərin bir çox hallarda guya demokratiyanın müdafiəsi pərdəsi altında aparıl-ması xoşagəlməz cəhətlərdəndir.

“Avropa Şurasının 70 yaşı tamam olur və bu, müdriklik həddi sayılan bir yaşıdır. Azərbaycan bu əsrin əvvəlindən Avropa Şurası ilə birgə addımlayır və demokratik dəyərlərə də sadıqdır. Biz Avropa Şurasını bir məktəb sayırıq və öyrənməyə də həmişə hazırıq. Amma demokratiya dərsələrini kriminal keçmişli, basit düşüncəli, Azərbaycan cəmiyyətinin rədd



etmiş olduğu, mədəniyyəti və intellekti dayaz, xaricə sığına-rağ muzdlı Azərbaycan dövləti əleyhinə təhqirlər və böhtanlar yağdırmağı özlərinə peşə seçmiş çürük şəxslərin vasitəsilə verməyə

çalışmayın. Dəvət etdiklərinizi, münbit şərait yaratdıqlarınızı gö-rürük və təəssüflənirik. Axi, biz sizi daha yüksək qiymətləndiririk, axı, biz sizi bu oturub-durduqlarınız-dan üstün hesab edirik. Özünü

özünüza hörmət edin”, – deyər R.Hüseynov bildirib.

**Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri**

Strasburq



## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 9

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” 1992-ci il 30 aprel tarixli 239 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinə gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 1993-cü il 9 mart tarixli 140 nömrəli, “Sülh və müharibə dövrlərindəki fəvqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1993-cü il 6 avqust tarixli 438 nömrəli, “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” 1995-ci il 8 fevral tarixli 25 nömrəli, “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli, “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1997-ci il 10 yanvar tarixli 6 nömrəli və “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli 74 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə**

“Azərbaycan Respublikasında neqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Dövlət orqanlarının fəvqəladə halların qarşısı-

nın alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları”nda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti fəvqəladə komissiyasının tərkibi”ndə “Ə.M.Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri “R.N.Quluzadə - Azərbaycan Respublikasının neqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinə gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları”nın 4.9-cu bəndinin altıncı abzasında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 10-cu hissəsinin ikinci abzasında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 sayılı Qərarı ilə təsdiq edilmiş “Sülh və müharibə dövrlərindəki fəvqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında Əsasnamə”nin 2.10-cu bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına əlavə - “Azərbaycan Respublikasının tədiyə balansının tərtib

Bakı şəhəri, 21 yanvar 2019-cu il

edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram”ın səkkizinci abzasında “Məlumatların mənbələri” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin üçüncü abzasında “rabitə və yüksək texnologiyalar” sözləri “neqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”nin 3-cü hissəsinin ikinci abzasında, 4-cü hissəsində, 6-cı hissəsinin birinci abzasında və ikinci abzasında (ikinci halda), 7-ci hissəsində (ikinci halda), 10-cu hissəsinin birinci abzasında (hər iki halda), ikinci və üçüncü abzaslarında, 13-cü hissəsinin birinci və ikinci cümlələrində və 15-ci hissəsində “Neqliyyat” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

7. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 282; 2004, № 9, maddə 750; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2017, № 3, maddə 499) 1-ci hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 2-ci hissəsində “Rabitə” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

**Novruz MƏMMƏDOV,**  
**Azərbaycan Respublikasının**  
**Baş naziri**

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 11

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 30 iyun tarixli 110 nömrəli, “Təhlükəli yüküların hava neqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli, “Hava neqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2002-ci il 18 yanvar tarixli 9 nömrəli, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 21 avqust tarixli 109 nömrəli, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabət blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 27 avqust tarixli 118 nömrəli, “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənəşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli 167 nömrəli və “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında**

“Azərbaycan Respublikasında neqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 475; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 10, maddə 973; 2006, № 6, maddə 584; 2007, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 2, maddə 144, № 9, maddə 736; 2013, № 8, maddə 1023; 2015, № 5, maddə 607; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Neqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.4-cü bəndinin birinci abzasında “Neqliyyat Nazirliyi” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, 3.1-ci bəndinin birinci abzasında “Dövlət Dəniz Administrasiyası” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, 4.1-ci bəndində,

4.3-cü bəndinin birinci, ikinci və üçüncü abzaslarında, 4.4-cü bəndinin birinci və ikinci abzaslarında, 4.5-ci bəndində, 4.6-cı, 4.7-ci, 4.8-ci bəndlərinin birinci abzaslarında ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871; 2007, № 12, maddə 1336; 2009, № 2, maddə 144, № 8, maddə 675, № 9, maddə 738; 2016, № 12, maddə 2229; 2018, № 4, maddə 803, № 5, maddə 1135) ilə təsdiq edilmiş “Təhlükəli yüküların hava neqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qaydaların “Ümumi müddəalar” bölməsinin 4-cü hissəsinin ikinci abzasında, “Əsas anlayışlar” bölməsinin 1.5-ci bəndində, 2.10-cu bəndinin on beşinci abzasında, 4.7-ci bəndində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qaydaların “Ümumi müddəalar” bölməsinin 5-ci, 8-ci, 10-cu, 12-ci hissələrində, 15-ci hissəsinin birinci və dördüncü abzaslarında, “Əsas anlayışlar” bölməsinin “Qeyd”ində, 1.3-cü, 1.6-cı və 1.7-ci bəndlərində, 9.1-ci bəndinin ikinci cümləsində, 14.3-cü bəndinin ikinci abzasının altıncı cümləsində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 yanvar tarixli 9 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 88; 2005, № 9, maddə 855; 2009, № 2, maddə 144; 2013, № 5, maddə 571) ilə təsdiq edilmiş “Hava neqliyyatında və onun xüsusi xidmət müəssisələrində İntizam Nizamnaməsi”nin 2.7-ci bəndinin “ç”) yarım bəndində və 2.9-cu bəndində “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri “Azərbaycan Respublikasının neqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.

4. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-

Bakı şəhəri, 21 yanvar 2019-cu il

su, 2003, № 8, maddə 464; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432; 2012, № 6, maddə 476; 2013, № 6, maddə 736; 2014, № 1, maddə 69, № 10, maddə 1316; 2015, № 2, maddə 224) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Qərarla təsdiq edilmiş “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrində “Neqliyyat” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

4.2. həmin Qərarla təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 11-ci hissələrində “Neqliyyat” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662; 2005, № 2, maddə 134; 2006, № 3, maddə 299; 2009, № 2, maddə 157, № 10, maddə 853; 2012, № 3, maddə 252; 2014, № 6, maddə 747, № 8, maddə 1023; 2016, № 5, maddə 962, № 10, maddə 1709; 2017, № 3, maddə 487, № 11, maddə 2141) ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabət blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.2-ci, 1.5-ci və 1.6-cı bəndlərində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 957; 2006, № 7, maddə 647, № 9, maddə 822; 2008, № 5, maddə 432, № 8, maddə 786; 2013, № 6, maddə 737; 2014, № 1, maddə 69; 2015, № 11, maddə 1418) ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənəşdirilməsi Qaydaları”nın 6.2-ci bəndində “Neqliyyat” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1072; 2009, № 2, maddə 142; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi Qaydaları”nın 8-ci hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

**Novruz MƏMMƏDOV,**  
**Azərbaycan Respublikasının**  
**Baş naziri**

## AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 10

**Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli, “Neqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Neqliyyat vasitəsinin idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli, “Neqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Neqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Neqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli və “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüddurlarında kenarda olan xarici dövrü mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası haqqında” 2000-ci il 11 aprel tarixli 64 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə**

“Azərbaycan Respublikasında neqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, № 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001, № 3, maddə 217, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.23-cü və 4.26-cı bəndlərdə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”nin təsdiqedicisi sənədinə əsasən, Mingeçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XIFMN) üzrə Siyahısı”nın adında “Rabitə və” sözləri “Neqliyyat, Rabitə və” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558; 2004, № 3, maddə 193, № 9, maddə 750; 2005, № 7, maddə 665, № 10, maddə 978, № 12, maddə 1226; 2006, № 9, maddə 822, № 12, maddə 1163; 2007, № 1, maddə 49, № 10, maddə 1013; 2009, № 1, maddə 32; 2014, № 6, maddə 747; 2018, № 8 maddə 1817; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 498 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı (hər iki halda), yeddinci, səkkizinci və onuncu abzaslarında, 8.1.7-ci yarım bəndinin ikinci abzasında, 9-cu hissəsinin birinci abzasında, 10-cu hissəsinin ikinci abzasında və 5.1-ci bəndinin “RV-nin sertifikatlaşdırma sxemi və təşkilatı strukturu”nda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 6, maddə 566; 2012, № 1, maddə 36, № 5, maddə 488, № 12, maddə 1352; 2013, № 5, maddə 576, № 7, maddə 876, № 8, maddə 998, № 10, maddə 1211, № 11, maddə 1463; 2016, № 4, maddə 778, № 5, maddə 965; 2017, № 2, maddələr 276, 299, № 5, maddələr 978, 982; 2018, № 5, maddə 1120; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 noyabr tarixli 493 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Neqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 1.2-ci bəndinin birinci və ikinci cümlələrində (ikinci halda) və 1.3-cü bəndinin birinci abzasının üçüncü, dördüncü cümlələrində, ikinci abzasında “Neqliyyat” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; 2018, № 9, maddə 1918, № 10, maddələr 2146, 2147; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 noyabr tarixli 492 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları”nın 2.2-ci bəndində (birinci halda) “Neqliyyat” sözü “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

Bakı şəhəri, 21 yanvar 2019-cu il

1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.44-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

6. “Neqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Neqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Neqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə 74; 2006, № 7, maddə 653; 2008









## Mövlud ÇAVUŞOĞLU: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil

□ **Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrle görüşündə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil.**

Qafqazdakı vəziyyətdən bəhs edən Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdididir: "Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün

deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik". Çavuşoğlu erməni lobbisinin Türkiyə əleyhinə bütün dünyada aktiv fəaliyyət göstərməsinin Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini bildirib.

"Xalq qəzeti"

## Sevinc Fətəliyeva: Ermənistanın gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır

□ **Azərbaycan ümid edir ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə ayıq yanaşacaq.**

Bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva Strasburqda (Fransa) AŞPA-nın qış sessiyasında çıxış edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman danışıqların aparılmasına hazırlığını ifadə edib: "Biz ümid edirik ki, yeni hakimiyyət bu məsələyə ayıq yanaşacaq və əvvəlki rejimin siyasətindən nəticə çıxaracaq".

Fətəliyeva qeyd edib ki, Assambleyada Ermənistandakı seçkilər, orada demokratiyanın vəziyyəti məsələləri defetlərə müzakirə olunub: "Ancaq, təəssüflər olsun ki, biz çox nadir hallarda hansısa tənqidi eşitməmişik. Bunun əvəzinə – bəzi avropalı həmkarlarımız Ermənistandakı rejimi müdafiə ediblər. Serj Sarkisyan Ermənistanı siyasi və iqtisadi böhrana

gətirib. Yeni hakimiyyət Ermənistan xalqının mənafeyini düşünməlidir. Çünki Ermənistan xalqının gələcəyi Azərbaycanla münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır".

"Xalq qəzeti"

## Vaşinqton bəhanə axtarır

□ **Rusiya və ABS prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşün baş tutmaması üçün Vaşinqton bəhanələr axtarmaqda davam edir.**

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, hazırda yeni görüşün təşkili ilə spekulasiya etmək məsuliyyətsizlikdir: "Helsinkidən sonra tam formatlı yeni görüşlərin

olmamasının səbəbi Vaşinqtondakı daxili siyasi xaosdur, orada bəzi qüvvələr Rusiya ilə hər hansı əlaqəni qəbahət kimi qələmə verirlər... Bütün suallar Vaşinqtona ünvanlanmalıdır, onlar özləri üçün



aydınlaşdırılmalıdır ki, təmaslardan bu cür yayınmaq və şərtləri dikətmək faydasızdır".

Qeyd edək ki, bundan önce Rusiya və ABS

prezidentləri Vladimir Putin və Donald Tramp arasında Parisdə və Buenos-Ayresdə görüş keçirilib.

"Xalq qəzeti"

## Növbəti snayper hazırlığı kursu başa çatıb



**Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu başa çatıb. Azərbaycan və Türkiyə hərbiçilərinin iştirakı ilə və real döyüş əməliyyatlarına yaxın şəraitdə keçirilən məşğələlərdə ən çətin döyüş tapşırıqları uğurla yerinə yetirilib.**

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi snayper hazırlığı kursunda şəxsi heyətə çətin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb.

Kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib. Məşğələlərdə hər iki qardaş ölkənin hərbi qulluqçularının vətənpərvərlik hissləri və peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun ayəni göstəricisi kimi dəyərləndirilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib.

"Xalq qəzeti"

## SOCAR-ın istehsalat zənciri bərpa olunub



□ **Yanvarın 17-18-də hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunmuşdur. Kəskin hava şəraiti ilə əlaqədar proqnozlarla uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qayıtlmışdır. Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların aradan qaldırılması və qiymətləndirilməsi davam etdirilir.**

SOCAR-dan verilən xəbərdə bildirilir ki, önəyici tədbirlər insan tələfatının qarşısını almış və iqtisadi itkiləri minimuma endirmişdir. Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə toplanmış təcrübədən nəticə çıxarılmışdır.

Əraziyə bəxış keçirilərkən müəyyən edilmişdir ki, "Neft daşları" NQÇİ-nin istehsalat ərazisində, "Palçıq-pilpilesi" yatağında 1967-ci ildə istismara verilməmiş 1047 sayılı meydança çökmüş, "Neft daşları"nın II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılmışdır.



Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılmış, 588 sayılı meydançadan 730 sayılı meydançaya gələn neft-qaz xətti yüngül zədələnmişdir. Digər yataqlarda belə hallar aşkar olunmayıb.

görülməsi nəticəsində gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmamışdır.

**Samirə ƏLİYeva, "Xalq qəzeti"**

## Kerç boğazında yanan gəmilərdə 14 nəfər ölüb



Gəmilər Tanzaniya bayrağı altında üzürmüş. Ehtimal olunur ki, yangından öncə gəmilərdən birində partlayış baş verib.

"Kandi" tankerində 17 nəfər olub, onlardan 9-u Türkiyə, 8-i Hindistan vətəndaşdır. "Maestro" tankerində 14 nəfər olub, onlardan 7-si Türkiyə, 7-si Hindistan vətəndaşdır.

Axtarış işləri davam etdirilir. İtkin düşənlərin sağ qalma ehtimalının olmadığı bildirilir. Xilas olunmuş dənizçilərə tibbi yardım göstərilir. Novorossiyskdəki Türkiyə baş konsulluğundan bildiriblər ki, xilas edilənlərin 8-i Türkiyə vətəndaşdır.

"Xalq qəzeti"

## Pakistanda yanacaq daşıyan yük maşını avtobusla toqquşub



□ **"Dawn" nəşri xəbər verir ki, Pakistanda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ən azı, 27 nəfər ölüb, 16 nəfər isə yaralanıb.**

Avtobus Kəracidən Pəncqura gedirmiş. Yük avtomobili yanacaq daşıdığından, qəzadan sonra hadisə yerində yanğın baş verib. Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.

Həlak olanların cəsədi DNK analizindən sonra ailələrinə verəcək.

"Xalq qəzeti"



## Çin Xalq Respublikasında 2019–2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı elan edilib.



Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, təqaüd proqramı "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016–2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Təhsil müddətində ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat

## 2019–2020-ci tədris ili üzrə təqaüd proqramı

səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Proqramda iştirak etmək istəyənlər cari il fevralın 11-dək müraciət edə bilərlər.

**Samirə ƏLİYeva, "Xalq qəzeti"**





□ **Bu qəbildən olan addımların atılması Heydər Əliyev siyasəti kursunun mühüm tərkib hissələrindən biridir. Yadımdadır, ulu öndərin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrün ilk illərində UNESCO İmadəddin Nəsiminin 600 illik yubileyini qeyd etmişdi. Həmin dövrdə buna nə qədər çətinliklə nail olunduğunu söyləməyə ehtiyac yoxdur. Amma Heydər Əliyev nail olmuşdu.**



Həmin yubiley tədbirindən iki il sonra – 1973-cü ildə isə görkəmli rejissor Həsən Seyidbəyli böyük ya-zıçımız İsa Hüseynovun ssenarisi ilə “Məhşər” romanı əsasında) “Nəsimi” filmi çəkmişdi. Filmin baş rolunda mənim qardaşım Rəsim Balayev çəkildiyinə, həm də onun ilk ekran işi olduğuna görə biz – balayevlər və bütün ağıslar prosesi böyük maraq və diqqətlə izləyirdik. Məhz həmin maraq və diqqətin sayəsində öyrəndik ki, Azərbaycanın elmi, tarixi, mədəni

həyatında baş verən heç bir hadisə Heydər Əliyevin diqqətindən yayınmır. Filmin çəkilişi başa çatandan sonra Heydər Əliyev yaradıcı heyəti təbrik etmiş, hamını alqışlamış və Rəsim Balayevə xüsusi qiymət verərək demişdi ki, sən böyük iş gördün, xalq indi Nəsimini sənə simanla tanıya-caq.

Son illər yenə də Heydər Əliyev siyasəti dühası Nəsimi ya-radıcılığının böyüklüyünü dünya ictimaiyyətinə çatdırır. 2017-ci ilin

## Milli-mənəvi dəyərlərə verilən önəm

may ayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyət festivalı keçirilmişdir. Həmin il noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Mənasibətlər İnstitutunda XIV-XV əsrlərin böyük Azərbaycan şairi və müfəkkiri İmadəddin Nəsiminin bütünün təntənəli açılış mərasimi olmuşdur. Qəzetlər yazırdılar ki, şairin bütünün açılışı Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi – poeziya, incəsənət və mənəviyyət festivalı” çərçivəsində baş tutub.

Bu günlərdə isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzala-yıb. Sənəddə deyilir ki, Nəsiminin

əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidenti-nin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Mən başqa bir məqama da diqqət yönəltmək istəyirəm. Belə ki, İmadəddin Nəsiminin Bakıdakı abidəsi də məhz Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə – 1979-cu ildə ucaldılmışdır.

Sonda qeyd edim ki, cənab Prezidentin bu sərəncamı bütün nəsimisəvərlər, ədəbiyyat xirdarları və xalqımızın hər bir fərdi kimi mənə də sevdirmiş və məmnun etmişdir.

**Təranə BALAYEVA, Əməkdar mədəniyyət işçisi**

□ **Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti ölkəmizi regionun rəqəmsal mərkəzinə çevirəcək “Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayır. Bu istiqamətdə ilk olaraq, əsas səhmdarı “Bakcell” olan “AzerTelecom” və Azərbaycan Demir Yolları QSC arasında mövcud demir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb və layihənin icrasına başlanılıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.**

Demir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu Nəqliyyat və Enerji dəhlizləri statusu ilə yanaşı, ən qısa perspektivdə ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək. Layihə “AzerTelecom” tərəfindən, həmçinin Azərbaycan Demir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Həbətə çevrilməsi layihəsi çərçivəsində aparılır.

Demir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkəboyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantı-larının formalaşması və bu infrastrukturların ölkəmizdə kəşşməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.

# Azərbaycan regionun rəqəmsal mərkəzinə çevriləcək

Layihə çərçivəsində magistral internet kabel xətlərinin çəkilməsi və istifadəyə verilməsinin ilkin fazasının reallaşması bu il ərzində nəzərdə tutulub. Bu layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturula-rının ölkəmizdə kəşşməsinə gətirib çıxaracaq. Layihənin reallaşması, həmçinin Azərbaycan Demir Yolları QSC-nin də infrastrukturunun güclənməsinə, yeni texnologiyaların tətbiqinə, ümumilikdə,

isə rəqəmsallaşmaya xidmət edəcək. Bu da Azərbaycan Demir Yolları QSC-nin əhaliyə daha dayanıqlı xidmətlər verməsinə töhfə verəcək.

Demir yolları boyuncamagistral fiber-optik kabel xətlərinin çəkilişi “AzerTelecom” şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” layihəsinin komponentlərindən biridir. “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində Azərbaycanın gələcəkdə Cənubi Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənub

Asiya ölkələrini əhatə edən böyük bir regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hədəflənir. Qurulacaq Rəqəmsal Mərkəz perspektivdə bu regionlarda



yaşayan 1,8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərə daha yaxşı təmin edilməsinə şərait yaradacaq.

“Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekomunikasiya ekosistemi ən qabaqcıl dünya standart-ları səviyyəsinə qalxacaq, ölkənin internet alışında xarici ölkələrdən asılı-lığı minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda internetin satışında mərkəzi ölkəyə çevriləcək,

rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın internet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı, Bakı da əlavə olunacaq. Layihə, ümumilikdə, Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək. “AzerTelecom”

Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şəxslənmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. “AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya şəbəkələri ilə birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqliətə, beynəlxalq tranzit, DDoS hücumundan müdafiə, VPN Data Mərkəz xidmətləri, SIP telefoniyası və digər telekomunikasiya xidmətləri təqdim edir.

**“Xalq qəzeti”**

## “Azərsu” ASC-nin “Sutikinti” Müəssisəsi mal-materialların satılınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin Təchizat şöbəsinə (əlaqələndirici şəxs- Hikmət Qasımovdan, telefon- 431 47 67(2249) ala bilərlər.

İştirak haqqı 200 manatdır. Təşkilat- “Azərsu” ASC VÖEN- 9900001751 Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nəsimi filiali Kod- 200112 VÖEN-9900003611 M/H- AZ37NABZ 013501000000001944 S.W. İ. F. T. BİK: AİİBAZ2X H/H- AZ65AİİB 33070019441100216111 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyası-nın adına);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin

açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə etməlidirlər).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 5 mart 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin Təchizat şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılarının təklifləri 6 mart 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

□ **Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası hələ XIX əsrdən başlanılıb. Bu proses üç mərhələdə – 1905-1920-ci, 1948-1953-cü və 1988-1992-ci illərdə aparılıb. Soydaşlarımızın tarixi ərazilərindən kütləvi köçürülməsi əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə reallaşdırılıb. Belə vəhşilik isə Ermənistan adlandırılan Qərbi Azərbaycanın azərbaycanlılardan “təmizlənməsi” məqsədi daşıyırdı.**

Deportasiya zamanı ermənilər tərəfindən, həm də o torpaqlarda azərbaycanlıların yaşayış məntəqələri yerlə-yeksan edilib, 30 minə yaxın ev dağıdılıb və yandırılıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insan vəhşicəsinə qətlə yetirilib. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvasını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək



günlərdə yolboyu baş verən bu çür ürək parçalayan hadisələri necə unutmaq olar?!

Professor daha sonra deyir: “Ermənistandan köçürüldəndən sonra Şəmkirdə, o vaxtı Leninkəndə 8 nəfərlik bir otaqda məskunlaşdıq. İsti od-ocaqdan didərgin düşüb bu mühitə uyğunlaşana, dolanışığ düzəldənə qədər min bir əzab-əziyyət çəkdiq.

Didərgin düşməyimiz azmış kimi, burada da erməni təqibi ilə üzləşdik. Kəndin bütün vəzifəli şəxsləri ermənilər idi. Cana yığılan camaat Mircəfər Bağirova teleqram göndərdi: “Burada bir qrup erməni bizi təqib edir. Əleyhimizə yuxarılara şikayət məktubları yazdırırlar. Bizim yenidən geri qayıtmağımıza çəhşirlər. Şəmxor Rayon İcariyyə Komitəsinin sədr Xocayan azərbaynlı əhalini yenidən didərgin salmaqqla hədələyir...”. Lakin bu teleqramın da heç bir faydası olmur. ...

...Yayın qızmarında tarlalara su daşıyıb, qızmar günəş altında

məqsədlə buradakı bütün qəbiristanlıqları, tarixi mədəni abidələri, məktəb, xəstəxana və digər binaları xarabalığa çeviriblər.

Kütləvi köçürülmənin yuxarıda vurğuladığım ikinci mərhələsi barədə bir qədər ətraflı bəhs etmək istərdim. Keçmiş SSRİ Nazirlər Soveti-nin müvafiq qərarları əsasında 1948–1953-cü illərdə 150 min nəfərdən çox azərbaycanlı Ermənistan SSR adlandırılan Qərbi Azərbaycan ərazisindəki dədə-baba torpaqlarından kö-nüllütlük adı ilə kütləvi surətdə zorakılıqla sürgün edilib. Həmin qərarların icrası zamanı yüzlərlə insan kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi soyqırımına tab gətirməyərək dünyasını dəyişib.

Bu günlərdə televiziya ilə nümayiş etdirilən “Deporta-siya” filmində vurğulandığı kimi, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti tərəfindən xüsusi müzakirələr aparılmadan xalqımız üçün tarixin ən ağırli qərarlarından birini – “Kolxoz-çuların və digər azərbaycanlı əhalinin Ermənistan SSRİ-dən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqın-da” qərarı imzalandı. Bu qərara əsasən, Ermənistan SSRİ-dən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min , 1950-ci ildə isə 50 min insanın “könlüllü əsaslarla” Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülcəyi nəzərdə tutulur.

Beləliklə, Stalinin so-yuqanlıqla imzaladığı bu sənədlər əsasında minlərlə azərbaycanlı məşəqqətli bir yola çıxarılıb, başqa sözlə, deportasiya edilir. Ən dəhşətli isə o olur ki, qərarın 11-ci maddəsində Ermənistan SSR Nazirlər Sovetinə Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhalinin boşaldığı yaşayış evlərinin xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadəsinə icazə verilməsi təpşirilir.

Azərbaycan Tibb Univer-sitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar həkim, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dün-ya Araşdırıcıları Uluslararası Elmlər Akademiyasının aka-demiki Vaqif Şadlinski yuxarıda adıqəkilən həmin filmə keçmiş sovet avtoritar-totalitar rejimin törətdiyi o ağırli-acılı hadisələrlə bağlı xatirələrini bölüşür. V. Şadlinski deyir: “1940-cı il yanvarın 24-də Qərbi Azərbaycanda–Ermənistanın Böyük Vədi ra-



yonunun Böyük Vədi kəndində dünyaya göz açmışam. Atam Bilas müəllim orta məktəbin direktoru idi. Evin kiçiyi olduğum üçün çox vaxt anamın yan-yörəsində dolışırdım. Bir gün atam pərişan, pejmürdə halda evə gəlib dedi ki, deyəsən, bizi Vətəndən didərgin salmaq istəyirlər...

...1948-ci ilin isti iyul ayı idi. “Könlüllü” köçürülməyə başlanılmışdı. Azərbaycanlı ailələr Ermənistanın Dəvəli stansiyasına gətirilib yük, mal-qara daşımaq üçün nəzərdə tutu-lan vaqonlara doldurulub, əksər hissəsi Qazaxıstan çöllərinə, az bir hissəsi isə Azərbaycanın rayon və bölgələrinə köçürülürdü. Evlərimiz isə Suriyadan gəlmiş ermənilərə verilibdi.

Nəhayət, günlərlə stansi-yalarda dayandığımızdan bir günlük yolu təxminən bir aya gəlib mənzilbaşına yetişdik. Bu müddətdə hansı ağır-acı-ları yaşadığımızı, hansı zülmü çəkdiyimizi bir o Allah bilir: Vaqonların üstü dəmir təbəqə ilə örtüldüyündən içəri təndir kimi isti idi. Bu şəraitdə yolda nə qədər xəstə, yaşlı, uşaq dünyasını dəyişdi. ... Heç yadımdan çıxmaq: Bir gün qonşu vaqonda belə əzab dolu yolculuğa tab gətirə bilməyən qoca bir kişi təpəliya vıdalaşdı. Mərhumun qızı tükürpədi-ci səslə zülüm-zülüm ağlayır, əlini göyə qaldırıb səbəbkarları qar-gıyırdı. Əz bəşmədən 4 əsgərlə vaqona yaxınlaşan nəzarəti meyiti aparmağı onlara əmr etdi. Əsgərlər qocanın cəsədini yaxınlıqdakı at arabasına qoyub basdırmaq üçün naməlum istiqamətə apardılar. Bəli, ixti-yar bir kişinin sonu, bax, belə kəfənsiz-dəfnisiz tamamlandı. O

işləyən kolxozçulara paylayırdım. Payız, qış aylarında isə dərindən sonra Nuru adlı bir dəmirçinin yanında işləyir, peç düzəltməkdə, dəmir təbəqələrdən boru hazırlamaqda ona kömək edirdim. ... Pambıq yığımından sonra səhələrdə qalan pambıq kolunun kökünü, gövdəsini, çör-çöpünü də yığıb toplayır, qış-boyu peçdə, təndirdə yandırmaq üçün at, öküz və ya kəl arabaları ilə evə gətirirdim.

...Hərbi xidmətimə başa vurub geri qayıdılanda sonra, 1962-ci ilin aprelindən Şəmxorun (indiki Şəmkir) Lenin adına kolxozunda sürücü işlədim. Kolxozun sədri Oseyyan qatı millətçi və hiyləgər bir erməni idi. Yerevanla, ermənilərlə sıx əlaqə saxlayırdı. Rayon mərkəzində yaşayan Oseyya-nın həyati daim Ermənistan seriyalı minik maşınları ilə dolu oldurdu...”

Göründüyü kimi, erməni qəddarlığı professor Vaqif Şadlinskiyin də ömrünün neçə ilinin üstündən çalın-carpaz xətt çəkib. Əzəblər, məşəqqətlər onu sındırmayıb, həmişə Vətəna və dövlətə sadıq olub. Xarici ölkələrin, eləcə də respublikamızın bir sıra elm və mülkiyyə müəssisələrində ləyaqətli çalışan yüksək intel-lektli, savadlı mütəxəssislər yetişdirib.

**Aylin ƏLİQIZI**

## “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC informasiya proqramları studiyası üçün “Xəbərlər” verilişinin yeni dekorasiyasının hazırlanması işlərinin satılınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunun iştirakçılarının təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs İsa Cəbbarovdan, telefon- 537-02-84) ünvan- dən ala bilərlər. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 29 yanvar 2019-cu

il saat 18.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanı təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılarının təklifləri 30 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

**Tender komissiyası**





## Fransa

## “Google” şirkəti cərimələnib



Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ödənilən ilin mayında Avropa İttifaqında qüvvəyə minmiş fərdi məlumatların

mühafizəsi qaydalarının (GDPR) tələblərini pozduğu na görə 50 milyon avro (təxminən 57 milyon dollar) cərimələyib.

Cəriməyə səbəb “None Of Your Business” (noyb) və “La Quadrature du Net” qeyri-kommersiya təşkilatları tərəfindən edilən şikayətlər olub.

İnformasiyanı “ferra.ru” yayıb.

## Fransua Perro vəfat edib



Fransanın teatr və kino aktyoru Fransua Perro 94 yaşında vəfat edib. Aktyor yarım əsrdən çox davam edən karyerasına Jak Bekker kimi məşhur kinorejissorun filmi ilə başlayıb (“Monparnasenin sevgililəri”, 1951).

Aktyor “Kiri elləri olan günahsızlar”, “Düşmənin cəsədi”, “Qüsuruz reputasiya” və s. filmlərdəki rollarla məşhurlaşmış.

“Həyat və başqa heç nə” filmində ifa etdiyi rola görə Perro 1990-cı ildə “Sezar” mükafatına layiq görülmüşdü.

Məlumatı TASS yayıb.

## ABŞ

## “Ağıllı” saat insult diaqnozu qoyacaq

“Apple” korporasiyası tibb ekspertləri ilə birgə öz “ağıllı” saatına insult diaqnozu qoymağı öyrətmək niyyətindədir.


ABŞ şirkətinə bu məsələdə dərman, sanitariya-gigiyenik məhsullar və tibbi avadanlıq istehsalçısı “Johnson & Johnson” kömək edəcək. “Ağıllı” saat insult ehtimalını erkən mərhələdə müəyyənəşdirməyi öyrənəcək. Hazırda sözügedən saat nəbzi ölçə və simptomlara görə ürək xəstəliklərinə diaqnoz qoya bilər.

İnformasiyanı “newsru.com” yayıb.



## İndoneziya

## 6,4 bal gücündə zəlzələ



ikinci yeraltı təkan olub.

Dağıntılar və ya insan tələfatı ilə bağlı informasiya verilməyib.

Xəbəri “Anadolu” agentliyi yayıb.

## İngiltərə

## Qlen Conson karyerasını başa vurub

İngiltərə millisinin sabiq futbolçusu Qlen Conson karyerasını başa vurub. O, ötən mövsümün sonunda “Stok Siti”dən ayrılardan bəri azad agent statusu daşıyırdı.

Qeyd edək ki, Qlen Conson karyerası ərzində İngiltərənin “Vest Hem”, “Milluolli”, “Çelsi”, “Portsmut” və “Liverpul” klublarının da formasını geyinib.

Məlumatı “footballhd.ru” yayıb.



Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

## Suriya böhranının nizamlanması məsələləri müzakirə edilib



□ **Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT baş katibinin Suriya nizamlaması üzrə xüsusi nümayəndəsi Qeyr Pedersonla bu ərəb ölkəsindəki böhranın həlli, humanitar fəaliyyət, eləcə də infrastrukturun bərpası məsələlərini müzakirə edib. Məlumatı RIA “Novosti” verib.**

Lavrov əvvəlcə xüsusi nümayəndəni yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. “Suriyada hazırkı vəziyyət detallı şəkildə müzakirə edildi, terrorçuların tamamilə məhv edilməsi, müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörmət şərti ilə Suriyada sülhün bərqərar olması ilə bağlı fikir mübadiləsi aparıldı”, - deyərək Rusiya XİN-in məlumatında bildirilib.

Qeyd edilib ki, tərəflər Suriyada siyasi prosesin irəliləməsi perspektivlərinə də toxunublar. “Bununla bağlı Suriya iqtidarı və müxalifətinin dəstəyini qazana biləcək Konstitusiyası Komitəsinin tezliklə işə başlamasının vacibliyi bildirilib.

Eyni zamanda, humanitar məsələlər, baza infrastrukturu bərpası, o cümlədən qaçqınların və müvəqqəti köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması üçün layihə və təhlükəsiz şəraitin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb”.

Xatırladaq ki, Qeyr Pederson BMT baş katibinin xüsusi nümayəndəsi vəzifəsinə bu il yanvarın 7-dən başlayıb. O, son 7 il ərzində Suriya böhranının həllinə cəlb olunmuş 4-cü diplomatdır. Onun sələfi Stafan de Mistura çox çalışsa da, ölkədə konstitusiyaya islahatları aparmaq, bu əsasda yeni seçkilər keçirmək və real siyasi nizamlamaya nail olmaq üçün Suriya Konstitusiyası Komitəsinin yarada bilməyib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

## Özbəkistan Prezidenti Berlində görüşlər keçirib

□ **Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev rəsmi səfərlə Almaniyada olub. “Anadolu” agentliyi xəbər verir ki, Özbəkistan Prezidenti Berlində Almaniya rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirib.**

Almaniya Kansleri Angela Merkel ali qonaq ilə görüşü zamanı bildirib ki, rəsmi Berlin Özbəkistanı özünün zamanın sınağından keçən etibarlı tərəfdaşı hesab edir.

Kansler Özbəkistanın hazırkı liderinin həyata keçirdiyi uğurlu islahatları yüksək qiymətləndirib. Liderlər iki ölkə arasında iqtisadiyyat, ticarət, maliyyə, təhsil, elm və innovasiyalar sahələrində bir sıra mühüm sənədləri imzalayıblar.

Şavkat Mirziyoyev paytaxtın Belyu sarayında Almaniya Prezidenti Frank-

Valter Ştaynmayer ilə də görüşüb.

Prezidentlər rəsmi Berlinlə Daşkənd arasında siyasi dialoqu dərinləşdirməyi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı daha da gücləndirməyi qərara alıblar. Özbəkistan Prezidenti almaniyalı həmkarını ölkəsinə cavab səfərinə dəvət edib. Dəvət dərin məmnunluq hissi ilə qəbul edilib.

Almaniyaya səfəri çərçivəsində Özbəkistanın dövlət başçısı Bundestaqın sədri Volfgang Şöyble ilə də görüşüb. Müzakirələr



zamanı dövlətlər arasında parlament əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd etmək lazımdır ki, son illər iki ölkə arasında iqtisadi əlaqələr uğurla genişlənir. Hazırda Almaniya şirkətləri Özbəkistanda dəyəri 8 milyard olan iri layihələr

icra edirlər. Ş.Mirziyoyev Berlində, həmçinin bir sıra iri alman şirkətlərinin rəhbərləri ilə görüşərək onları Özbəkistan iqtisadiyyatına daha çox sərmayə yatırmağa səsləyib.

M.HACIXANLI, “Xalq qəzeti”



□ **Rusiya və NATO-ya üzv ölkələrin səfirlərinin Brüsseldə görüşü keçiriləcək. TASS-ın yaydığı xəbərdə bildirilir ki, siyasi dialoqun davamı üçün nəzərdə tutulan görüş yanvarın 25-də reallaşa bilər.**

## Rusiya və NATO arasında görüş keçiriləcək

Həmçinin iclasın ABŞ-ın Rusiyaya Yaxın və Orta Menzilli Nüvə Müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün verdiyi 60 günlük müddətdən başa çatmasına yaxın baş tutması diqqət çəkib.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya müqaviləyə dair öhdəliklərini yerinə yetirməsi üçün verdiyi müddət 2 fevralda tamam olur.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

## Suriyada silah anbarı

□ **Suriyada xidmət edən Rusiya hərbiçiləri Deraa əyalətində yaraqlıqlara məxsus silah anbarı aşkar ediblər.**

Rusiya hərbiçilərinin Suriyadakı nümayəndəsi Valeri Şkolnik bildirib ki, silah anbarında tank əleyhinə qumbaraatan, qumbara, müxtəlif silahlar, güllələr və s. aşkar edilərək götürülüb.

TASS-a müsahibəsində Valeri Şkolnik bildirib ki, hərbi sursatlar Fransada və ABŞ-da istehsal edilib.

Qəzənfer QASIMOV, “Xalq qəzeti”



## Hava proqnozu

## Yanvarın 23-də

□ **Bakıda və Abşeron yarımadasında** dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə gicəlikli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ararib güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm cive sütunundan 768 mm cive sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

□ **Naxçıvan Muxtar Respublikasında** yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək, ararib güclənəcək. Gecə 5-10 dərəcə şaxta, gündüz

4-9 dərəcə isti olacaq. □ **Yuxarı Qarabağ: Xankəndi, Suşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. □ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq. □ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı

yerlərdə ararib güclənəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. □ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında gicəlikli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. □ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-3, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.



## Almaniya və Fransa arasında yeni müqavilə imzalanıb

□ **Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.**

Mənbənin verdiyi məlumatda bildirilir ki, Almaniya Kansleri A.Merkel sənədin imzalandığı gün “xüsusi gün” adlandırılıb.

Həmçinin qeyd edilir ki, 1963-cü ildə iki ölkə arasında imzalanmış Yelisey müqaviləsi əsasında əldə edilən Axen razılaşması özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

A.Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

Rövşən ATAĞİSİYEV, “Xalq qəzeti”

## Neftin qiyməti

□ **Londonun “ICE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 62,16 dollar olub.**



Nyu-York Əmtəə birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 53,36 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 64,25 dollar olub.

Ekspertlər bildiriblər ki, ABŞ neft hasilatını rekord həddə çatdırmasaydı, dünya bazarında “qara qızıl”ın qiyməti daha çox artardı.

Qəzənfer QASIMOV, “Xalq qəzeti”

## BİLDİRİŞ

Əsas Yürüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) işləyən heyət və ƏYPİM-ə gələn qonaqlar üçün iasə (katering) xidmətinin satın alınması üçün “Azərkosmos” ASC tərəfindən keçirilən açıq tenderdə qalib gəlmiş Abşeron rayonu, Hökməli qəsəbəsi, MD-23, A.Ələsgər küçəsi 11 nömrəli ünvanda yerləşən “Lime Catering” MMC ilə müqavilə imzalanmışdır.

## BİLDİRİŞ

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Hesablama Palatasında turniketin quraşdırılması”nın satın alınması ilə əlaqədar 18 yanvar 2019-cu il tarixində kotirovka sorğusu üsulu ilə keçirilmiş müsabiqədə F/Ş Qasımov Orxan Cavanşir oğlu 11 993.30 (On bir min doqquz yüz doxsan üç manat 30 qəpik) qiymət təklifi ilə qalib gəlmişdir.

## Allah rəhmət eləsin

Asif Əsgərov və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərova əzizi

SƏLBİNƏZ XANIMIN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN  
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02  
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.  
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;  
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azerbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.  
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7244

SİFARİŞ 236

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 3:00